

**TEST: 2109#01#Y15#01 - 500**

Test	2109#01#Y15#01 - 500
Fənn	2109 - Milli iqtisadiyyatın inkişaf modelləri
Təsviri	[Təsviri]
Müəllif	Layışova T.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	40
Bölməleri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azad iqtisadi fəaliyyət nədir? (Çəki: 1)

- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;
- sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
- iqtisadiyyatın kənar təsirlərdən asılılığının olmasına deməkdir;
- dövlətin iqtisadi mənafelərinin səbəblərini öyrənir;
- ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;

Sual: Milli hissələr nədir? (Çəki: 1)

- milli dövlət quruculuğunun hissi cəhətdən təmin olunmasını əks etdirir;
- hissi dövlət prinsiplərini əks etdirir;

- bir dövlətin heç bir dövlətdən asılı olmamasını əks etdirir
  - insanların hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
  - ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasını, onun qorunub saxlanmasıni əks etdirir;
- 

Sual: İqtisadi müstəqillik dedikdə nə başa düşülür? (Çəki: 1)

- maddi, xidmət, texnologiya baxımından heç bir dövlətdən asılı olmamaq;
  - iqtisadiyyatın kənar təsirlərdən azad olması və birtərəfli olaraq asılılığının aradan qaldırılması;
  - ölkələrin başqa ölkələrlə qarşılıqlı əlaqələrini təmin etmək;
  - istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığı təmin etmək;
  - iqtisadiyyatın inkişafına əsaslanaraq dövlətin maraqlarının təmin olunması;
- 

Sual: Milli iqtisadiyyat hansı qaydalarla həyata keçirilir? (Çəki: 1)

- iqtisadi, sosial, sahəvi;
  - siyasi, mədəni, mənəvi;
  - regional, sahəvi, iqtisadi;
  - iqtisadi, siyasi, ideoloji;
  - ideoloji, dəyər, struktur;
- 

Sual: Milli iqtisadiyyatın inkişafını tənzimləmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərə aiddir? (Çəki: 1)

- icraedici, inzibati tədbirlər;
  - maliyyə, qanunverici, iqtisadi tədbirlər;
  - danunverici, nəzarət, idarəedici tədbirlər;
  - inzibati, iqtisadi, nəzarət tədbirləri;
  - icraedici, idarəedici, iqtisadi tədbirlər;
- 

Sual: Milli iqtisadiyyatın vəzifəsi nədir? (Çəki: 1)

- hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
  - bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
  - ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
  - milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;
  - milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;
- 

Sual: İqtisadiyyatın müstəqil milli əsaslarının yaradılması aşağıdakı şərtlərdən hansı ilə tənzəmlənir? (Çəki: 1)

- sahələrarası əlaqələr;
- ərazi birlüyü;
- ərazi əmək bölgüsü;

- iqtisadi birlik;
  - iqtisadiyyatın kompleks inkişafı;
- 

Sual: İqtisadi birlik dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkənin təbii, coğrafi, iqtisadi və sair potensialının nəzərə alınması;
  - istehsal resurslarının ərazi üzrə bölgüsü;
  - ölkənin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirməsi və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünün əhatə etməsi başa düşülür;
  - inzibati ərazi vahidliyi daxilində sərhədlərin toxunulmazlığı;
  - təbii resurslarla ölkənin milli iqtisadiyyatının formalaşması və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsi;
- 

Sual: Ərazi birligi nədir? (Çəki: 1)

- inzibati ərazi vahidliyi, sərhədlərin toxunulmazlığı, beynəlxalq subyekt kimi dünya ərazisində yerin müəyyənləşdirilməsidir;
  - istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
  - ölkənin təbii, iqtisadi, coğrafi və sayrə potensialının nəzərə alınmasıdır;
  - məhsuldar qüvvələrin inzibati ərazi vahidliyi üzrə optimal olaraq yerləşməsidir;
  - ölkənin ayrı-ayrı əraziləri daxilində formalaşması və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünü əhatə etməsidir;
- 

Sual: Ərazi əmək bölgüsü nədir? (Çəki: 1)

- məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
  - müstəqil dövlətin atributu sayılmazlıq sərhədlərin toxunulmazlığıdır;
  - iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsüdür;
  - ixtisaslaşma sahələrinin müəyyən edilməsi üzrə kompleks inkişafın həyata keçirilməsidir;
  - ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sayır potensialının nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında Vallerstayn fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstayn “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır)
  - ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”,
  - Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə,
  - yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır
- 

## **BÖLMƏ: 0102**

Ad	0102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Milli iqtisadi inkişafa nail omaq üçün dövlətin həyata keçirdiyi tədbirlərə aid deyil? (Çəki: 1)

- xarici iqtiasi fəaliyyətdə tarazlığa nail olmaq;
- qiymətlərdə sabitlik əldə etmək;
- yüksək səviyyəli məşğulluğa nail olmaq;
- iqtisadi artım əldə etmək;
- rəqabətin inkişafına və böhranın aradan qaldırılmasına mane olmaq;

Sual: Milli iqtisadiyyat daha çox nəyi tətbiq edir? (Çəki: 1)

- siyasi problemləri;
- ideoloji problemləri;
- sosial problemləri;
- mənəvi problemləri;
- maddi problemləri;

Sual: Müstəqillik nədir? (Çəki: 1)

- iqtisadiyyatın kənar təsirlərdən azad edilməsi və başqa dövlətə tabe olması deməkdir;
- ölkənin birtərəfli olaraq asılılığının aradan qaldırılmasıdır;
- daxili ehtiyac üçün lazım olan mallar, xidmətlər və yaxud texnologiya əldə edilməsinin heç bir dövlətdən asılı olmamasını təmin etməkdir;
- milli iqtisadi mənafelərin hərtərəfli inkişaf etdirilməsidir;
- iqtisadi sistemin hərtərəfli inkişafını təmin edir;

Sual: Milli iqtisadiyyatın inkişaf modelləri kursunun öyrəndiyi obyekt nədir? (Çəki: 1)

- sosial iqtisadi proseslər;
- ictimai iqtisadi hadisələr;
- iqtisadi islahatların zəruriliyi;
- daxili iqtisadi fəaliyyət;
- milli istehsal-təsərrüfat prosesi;

Sual: Milli iqtisadiyyatın inkişaf modellərinin predmeti nədir? (Çəki: 1)

- həmin elm tərəfindən öyrənilən obyektin dəqiqliq sərhədlərlə məhdudlaşdırılan sahəsidir;
- ənənəvi xarici iqtisadi əlaqələrə əsaslanan milli istehsal təsərrüfat prosesidir;
- təbii, iqtisadi, məliyyə və sair resursları daxilində formalasın milli sərvətdir;
- iqtisadiyyatın konkret bir sahədəki əlaqələrini öyrənir;
- ancaq sosial, iqtisadi problemlər tətbiq edir;

Sual: Milli istehsal resursları dedikdə nə başa düşülür? (Çəki: 1)

- təsərrüfat əlaqələrini kompleks inkişafıdır;
- iqtisadiyyatın bütövlüyü, tamlığı onun daxilindəki ərazi əmək bölgülərini əhatə edir;

- mülkiyyət ayrı sekçiliyinin iqtisadi qeyri bərabəliyidir;
  - milli iqtisadiyyatın ümmümləşmiş ilkin makroiqtisadi göstəricisidir;
  - ölkə daxilində və xaricində yalnız dövlətə, milli sahibkarlara məxsus istehsal amillərinin məcmusudur;
- 

## **BÖLƏM: 0103**

Ad	0103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Milli istehsalın iqtisadi şərtləri nədir? (Çəki: 1)

- daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
  - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
  - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
  - sosial-mədəni mühitin təmin edilməsidir;
  - istehsal təsərrüfat prosesinin və iqtisadiyyatının subyektlərini əhatə etməsidir;
- 

Sual: Milli iqtisadi mənafelərin reallaşmasının mühüm ilkin şərti nədir? (Çəki: 1)

- siyasi müstəqillik;
  - dövlət müstəqilliyi;
  - iqtisadi müstəqillik;
  - sosial müstəqillik;
  - mədəni müstəqillik;
- 

Sual: Milli ərazi vahidinin iqtisadi və sosial inkişaf yolu nə ilə əhatələnir? (Çəki: 1)

- milli psixologiya, əmək əxlaqi, mənəvi potensial, mədəni səviyyəsi;
  - maddi potensial, mənəvi potensial, iqtisadi potensial;
  - iqtisadi potensial, maddi əşya tərkibi, siyasi potensial;
  - milli psixologiya, maddi və mənəvi potensial;
  - sosial potensial, maddi potensial;
- 

Sual: Milli iqtisadi inkişafa nail omaq üçün dövlətin həyata keçirdiyi tədbirlərə aid deyil? (Çəki: 1)

- xarici iqtiasi fəaliyyətdə tarazlığa nail olmaq;
  - qiymətlərdə sabitlik əldə etmək;
  - yüksək səviyyəli məşğulluğa nail olmaq;
  - iqtisadi artım əldə etmək;
  - rəqabətin inkişafına və böhranın aradan qaldırılmasına mane olmaq;
- 

Sual: Milli iqtisadi mənafelərin reallaşmasının mühüm ilkin şərti nədir? (Çəki: 1)

- iqtisadiyyatın kompleks inkişafı;
  - sahələrarası əlaqələr;
  - ərazi birliyi;
  - ərazi əmək bölgüsü;
  - iqtisadi müstəqilik;
- 

Sual: Milli iqtisadiyyatın əsaslarının müstəqil yaradılması aşağıdakı şərtlərdən hansı ilə tənzəmlənir? (Çəki: 1)

- iqtisadiyyatın kompleks inkişafı;
  - sahələrarası əlaqələr;
  - ərazi birliyi;
  - ərazi əmək bölgüsü;
  - iqtisadi müstəqilik
- 

## **BÖLƏM: 0201**

Ad	0201
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin aparıcı elementnə aiddir. (Çəki: 1)

- sənayeləşmə
  - ixrac səmtləşməsi
  - idxal əvəzedilməsi
  - sənaye inqilabı
  - modernləşmə
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin aparıcı elementnə aiddir. (Çəki: 1)

- sənayeləşmə
  - ixrac səmtləşməsi
  - idxal səmtləşməsi
  - sənaye inqilabı
  - modernləşmə
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin aparıcı elementnə aiddir. (Çəki: 1)

- sənayeləşmə
- ixrac əvəzedilməsi
- idxal əvəzedilməsi
- sənaye inqilabı

modernləşmə

---

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modeli uğurla reallaşdırılmışdır  
(Çəki: 1)

- yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
  - neft ixrac edən ölkələrdə
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modeli praktik olaraq ola bilər:  
(Çəki: 1)

- 2
  - 3
  - 5
  - 6
  - 7
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modeli praktik olaraq ola bilər:  
(Çəki: 1)

- sənayeləşmə
  - ixrac səmtləşməsi
  - idxal səmtləşməsi
  - sənaye inqilabı
  - modernləşmə
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modeli praktik olaraq ola bilər:  
(Çəki: 1)

- sənayeləşmə
  - ixrac səmtləşməsi
  - idxal əvəzedilməsi
  - sənaye inqilabı
  - modernləşmə
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.
- yeni sənaye ölkələrində

- keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - neft ixrac edən ölkələrdə
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- yeni sənaye ölkələrində
  - qərbi Avropanın ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- qərbi Avropanın ölkələrində
  - yeni sənaye ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.
  - neft ixrac edən ölkələrdə
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- Yaponiyada Meydzi inqilabı
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- Yaponiyada Meydzi inqilabi
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - neft ixrac edən ölkələrdə
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- Yaponiyada Meydzi inqilabi
- yeni sənaye ölkələrində
- keid iqtisadiyyatı ölkələrində
- neft ixrac edən ölkələrdə

- bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- Yaponiyada Meydzi inqilabı
  - yeni sənaye ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

## **BÖLƏM: 0202**

Ad	0202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- Yaponiyada Meydzi inqilabi
  - neft ixrac edən ölkələrdə
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - neft ixrac edən ölkələrdə
- 

Sual: İnkişaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
- yeni sənaye ölkələrində
- keid iqtisadiyyatı ölkələrində
- neft ixrac edən ölkələrdə

- bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə  
 yeni sənaye ölkələrində  
 neft ixrac edən ölkələrdə  
 inkişaf etmiş ölkələrdə  
 bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İnkışaf etməkdə olan ölkənin yenidən qurulması modelinin kökləri (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə  
 neft ixrac edən ölkələrdə  
 keid iqtisadiyyatı ölkələrində  
 inkişaf etmiş ölkələrdə  
 bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.  
 yeni sənaye ölkələrində  
 keid iqtisadiyyatı ölkələrində  
 inkişaf etmiş ölkələrdə  
 bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.  
 yeni sənaye ölkələrində  
 keid iqtisadiyyatı ölkələrində  
 inkişaf etmiş ölkələrdə  
 neft ixrac edən ölkələrdə
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- qərbi Avropanın ölkələrində  
 yeni sənaye ölkələrində  
 keid iqtisadiyyatı ölkələrində  
 neft ixrac edən ölkələrdə  
 bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.  
 yeni sənaye ölkələrində  
 neft ixrac edən ölkələrdə  
 inkişaf etmiş ölkələrdə  
 bazar iqtisadiyyatı ölkələrində
-

## **BÖLME: 0203**

Ad	0203
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- qərbi Avropanın ölkələrində.
- neft ixrac edən ölkələrdə
- keid iqtisadiyyatı ölkələrində
- inkişaf etmiş ölkələrdə
- bazar iqtisadiyyatı ölkələrində

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- İkinci Dünya Müharibəsindən sonra Yaponiya.
- yeni sənaye ölkələrində
- keid iqtisadiyyatı ölkələrində
- inkişaf etmiş ölkələrdə
- bazar iqtisadiyyatı ölkələrində

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- İkinci Dünya Müharibəsindən sonra Yaponiya.
- yeni sənaye ölkələrində
- keid iqtisadiyyatı ölkələrində
- inkişaf etmiş ölkələrdə
- neft ixrac edən ölkələrdə

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- İkinci Dünya Müharibəsindən sonra Yaponiya.
- yeni sənaye ölkələrində
- keid iqtisadiyyatı ölkələrində
- neft ixrac edən ölkələrdə
- bazar iqtisadiyyatı ölkələrində

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- İkinci Dünya Müharibəsindən sonra Yaponiya.
- yeni sənaye ölkələrində
- neft ixrac edən ölkələrdə
- inkişaf etmiş ölkələrdə
- bazar iqtisadiyyatı ölkələrində

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - neft ixrac edən ölkələrdə
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - yeni sənaye ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- keşmiş Sovet İttifaqında sənayeləşmə
  - neft ixrac edən ölkələrdə
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- .Şərqi və mərkəzi Avropa ölkələrində
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- Şərqi və mərkəzi Avropa ölkələrində.

- yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - neft ixrac edən ölkələrdə
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- şərqi və mərkəzi Avropa ölkələrində.
  - yeni sənaye ölkələrində
  - keid iqtisadiyyatı ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- Şərqi və mərkəzi Avropa ölkələrində.
  - yeni sənaye ölkələrində
  - neft ixrac edən ölkələrdə
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: İqtisadi yenidənqurma modeli müvəffəqiyyətlə reallaşdırılmışdır (Çəki: 1)

- şərqi və mərkəzi Avropa ölkələrində.
  - neft ixrac edən ölkələrdə
  - keid iqtisadiyyatı ölkələrində
  - inkişaf etmiş ölkələrdə
  - bazar iqtisadiyyatı ölkələrində
- 

Sual: Sistem dəyişilmələrinin modeli nəzərdə tutur (Çəki: 1)

- inzibati-amirlik iqtisadiyyatından bazar iqtisadiyyatına keçid
  - ənənvi iqtisadiyyatından inzibati-amirlik iqtisadiyyatına keçid
  - ənənvi iqtisadiyyatından bazar iqtisadiyyatına keçid
  - bazar iqtisadiyyatından inzibati-amirlik iqtisadiyyatına keçid
  - bazar iqtisadiyyatından ənənvi iqtisadiyyata keçid
- 

Sual: Model təsnifat dəyişikliklərin aşağıdakı şərtlərini göstərir: (Çəki: 1)

- iqtisadi geriliyi
  - müharibə nəticəsində dağıdılmış sənaye potensialını
  - mövcud olan iqtisadi inkişafın modelinin böhranını.
  - iqtisadi tənəzzülü
  - mövcud olan ictimai-siyasi münasibətlərin böhranını
- 

## **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	33
Maksimal faiz	33

Sualları qarışdırmaq



Suallar təqdim etmək

2 %

Sual: Bu gün üçün işlənmiş inkişaf etmiş sənaye ölkələri dünya əhalisinin təşkil edir: (Çəki: 1)

- 15,6 %
- 16,6%
- 17,6%
- 15,9%
- 17,9%

Sual: Bu gün üçün işlənmiş inkişaf etmiş sənaye ölkələri dünya elmi tədqiqat xərclərin təşkil edir: (Çəki: 1)

- 95 %
- 85 %
- 75 %
- 87 %
- 65 %

Sual: Səhf cababi tapın. Postsənaye milli iqtisadiyyatının səciyyəvi xüsusiyyətləri: (Çəki: 1)

- təkrar istehsalın intensiv tipi;
- olduqca oxşar texnolojiya ilə kütləvi istehsal.
- kompüter texnologiyalarına əsaslanan genişləndirilən informasiya məkanına əsaslanır
- qlobal maliyyə-bank şəbəkələrinə əsaslanan genişləndirilən informasiya məkanına sahəsinə əsaslanır;
- olduqca fərqli texnolojiya ilə kütləvi istehsal.

Sual: Səhf cababi tapın. Postsənaye milli iqtisadiyyatının səciyyəvi xüsusiyyətləri: (Çəki: 1)

- məhsulun keyfiyyətinin rəqabətinin ön mövqelərinə çıxarılması
- məhsulun diferensiallanan tələblərin ödənilməsi mövqelərinə çıxarılması
- istehlak qeyri-maddi xidmətlərin payının artması
- yüksəkixtisaslı əməyə tələbin artması
- məhsulun keyfiyyətinin diferensiallanan tələblərin ödənilməsi mövqelərinə çıxarılması

Sual: Səhf cababi tapın. Postsənaye milli iqtisadiyyatının səciyyəvi xüsusiyyətləri: (Çəki: 1)

- qeyri-standart qərarlar vermək. bacarıqlı işçilərə tələbin artması
- yüksəkixtisasını mütəxəsislərə tələbin artması
- insan kapitalına inkişafına xərclərin artması
- insan kapitalına investisiyaların artımı əmtəə istehsalına investisiyaların artımından

daha sürətli olur

- xarici investisiyaların artması
- 

Sual: Səhf cababi tapın. Postsənaye milli iqtisadiyyatının səciyyəvi xüsusiyyətləri: (Çəki: 1)

- iqtisadi inkişafın yeni prioritətləri
  - iqtisadi inkişafın yeni sərhədləri
  - ekoloji təlükəsizlik
  - sənayenin inkişafı onə çəkilir
  - ərzaq təlükəsizliyi
- 

Sual: Səhf cababi tapın. Postsənaye milli iqtisadiyyatının səciyyəvi xüsusiyyətləri: (Çəki: 1)

- sosial amillərin rolü gücləndirir.
  - ölkə inkişafına sosial infrastrukturun güclənməsinə yönəlib
  - inkişaf etmiş ölkələrdə bu məqsədlər üçün, ÜDM-in 30-50%-i xərclənir
  - gəlirlərin fərqləndirməsi (diferensiallaması) yumşalır.
  - inkişaf etmiş ölkələrdə bu məqsədlər üçün, ÜDM-in 10-15%-i xərclənir
- 

Sual: Səhf cababi tapın. İnkişaf etmiş ölkələrin dünya təsərrüfatı iştirakının spesifikasi: ların (Çəki: 1)

- inkişaf etmiş ölkələr dünya bazarında əsas əmtəə ixacastçılarıdır
  - inkişaf etmiş ölkələr dünya bazarında əsas kapital ixacastçılarıdır
  - inkişaf etmiş ölkələr dünya bazarında əsas əmtəə ixacastçılarıdır
  - inkişaf etmiş ölkələr dünya bazarında əsas kapital idxləlatçılarıdır,
  - inkişaf etmiş ölkələr dünya bazarında əsas işçi qüvvəsi ixacastçılarıdır
- 

Sual: Səhf cababi tapın. İnkişaf etmiş ölkələrin dünya təsərrüfatı iştirakının spesifikasi: (Çəki: 1)

- onlar beynəlxalq valyuta əlaqələri sferasında üstün olurlar
  - onların valyutaları sabitdir
  - onların valyutalarına tələb böyükdir
  - onlar dünya bazarı başqa ölkələrdən daha çox iştirakçı çıxarırlar.
  - dünya bazarında əsas işçi qüvvəsi çıxarırlar
- 

Sual: Səhf cababi tapın. Yenicə müstəqillik qazanmış dövlətlərə (Çəki: 1)

- ETT-nin dinamikası əsasında gələcəyə üfüqlər açılır
  - daha inkişaf etmiş iqtisadiyyatın tənzimləməsinin proseslərinin dinamikası əsasında gələcəyə üfüqlər açılır;
  - öz iqtisadi tendensiyalarını müəyyən etməyə imkan verir
  - onlar bir çox münasibətlərdə inkişaf etmiş ölkələrin daxili bazarlarından asılısidırlar
  - onlar bir çox münasibətlərdə öz ölkələrinin daxili bazarlarından asılısidırlar
- 

Sual: Səhf cababi tapın. Yenicə müstəqillik qazanmış dövlətlərdə (Çəki: 1)

- 1. məhslların istehsalı inkişaf etmiş ölkələrin tələblərindən asılısidırlar

- inkişaf etmiş ölkələrin texnologiya və kapital təkliflərindən asılılıdırlar
  - ölkənin ən müvəffəqiyyətli xarici iqtisadi strategiyasını əvvəlcədən müəyyən etməyə imkan verilir
  - daxili bazarının ən müvəffəqiyyətli proporsiyalarını əvvəlcədən müəyyən etməyə imkan verilir
  - daxili bazarının ən müvəffəqiyyətli inkişafını əvvəlcədən müəyyən etməyə imkan verilir
- 

Sual: XXI əsrin əvvəlinə inkişaf etməkdə olan ölkələrin qrupuna daxildir (Çəki: 1)

- 125
  - 135
  - 127
  - 107
  - 129
- 

Sual: Bu gün üçün işlənmiş inkişaf etmiş sənaye ölkələri dünya əhalisinin təşkil edir: (Çəki: 1)

- 77,9 %
  - 76,9 %
  - 79,9 %
  - 70,9 %
  - 78,9 %
- 

Sual: Bu gün üçün işlənmiş inkişaf etmiş sənaye ölkələri dünya əmtəə istehsalında payı təşkil edir: (Çəki: 1)

- 37 %
  - 27 %
  - 39 %
  - 17 %
  - 67 %
- 

Sual: Bu gün üçün işlənmiş inkişaf etmiş sənaye ölkələri dünya ixracında payı təşkil edir: (Çəki: 1)

- 20 %
  - 30%
  - 35%
  - 15%
  - 35%
- 

Sual: Səhf cababi tapın. Sənayeya qəaərki iqtisadi sistem səciyyələndirilir: (Çəki: 1)

- enerji mənbəyi kimi şəxsi canlı qüvvədən istifadə edir.
  - enerji mənbəyi kimi heyvanların qüvvəsindən istifadə edir.
  - kütləvi istehsalın yoxluğu
  - torpaq mülkiyyəti hesabına hakim sinifin mövcudluğu
  - emalın üstünlüyü
-

Sual: Səhf cababi tapın. Sənayeya qəaərki iqtisadi sistem səciyyələndirilir: (Çəki: 1)

- əməyə qeyri-iqtisadi məcburiyyət
  - əmtəə münasibətlərinin yoxluğu
  - kütləvi istehsalın yoxluğu
  - hasil edici olması
  - enerji mənbəyi kimi təbii qüvvədən istifadə edir.
- 

Sual: cababi tapın. İnkişaf etməkdə olan ölkələrin iqtisadi əlamətləri belə xüsusiyyətləri özünə daxil edir: (Çəki: 1)

- kənd təsərrüfatı istehsalatın üstünlüyü
  - dağ-mədən sənayesinin üstünlüyü
  - geri qalan texniki baza
  - iqtisadiyyatın çoukladlığı
  - ixac məhsullarının qiymətlərinin yüksəolması
- 

Sual: Səhf cababi tapın. İnkişaf etməkdə olan ölkələrin iqtisadi əlamətləri belə xüsusiyyətləri özünə daxil edir: (Çəki: 1)

- əhalinin aşağı peşəkarlığı
  - daxili kapitalların zəifliyi
  - daxili kapitalların azlığı
  - əhalinin aşağı gəlirləri
  - idxlə məhsullarının qiymətlərinin aşağı olması
- 

Sual: Səhf cababi tapın. İnkişaf etməkdə olan ölkələrin iqtisadi əlamətləri belə xüsusiyyətləri özünə daxil edir: (Çəki: 1)

- əmanətlərin aşağı həcmi
  - daxili bazarının kiçik həcmi
  - investisiyaların aşağı səviyyəsi
  - yiğimin kəsiri
  - daxili bazarının güclü qorunması
- 

Sual: Səhf cababi tapın. İnkişaf etməkdə olan ölkələrin iqtisadi əlamətləri belə xüsusiyyətləri özünə daxil edir: (Çəki: 1)

- işsizliyin yüksək səviyyəsi
  - istehsalın inkişafının zəifliyi
  - inkişaf etməyən bazar infrastruktur.
  - əhalinin aşağı peşəkarlığı
  - işsizliyin aşağı səviyyəsi
- 

Sual: Səhf cababi tapın. İnkişaf etməkdə olan ölkələrin iqtisadi əlamətləri belə xüsusiyyətləri özünə daxil edir: (Çəki: 1)

- kənd təsərrüfatı istehsalatın üstünlüyü
- əhalinin aşağı peşəkarlığı
- əmanətlərin aşağı həcmi
- istehsalın inkişafının zəifliyi

Əhalinin miqrasiyasının aşağı səviyyəsi

---

Sual: Səhf cababi tapın. Qetri-iqtisadi amillər arasında iqtisadi artım mexanizminin başlanğıcına ciddi çətinliklər yaranan sosial anları qeyd etmək zəruridir: (Çəki: 1)

- Əhalinin yüksək artımı
  - Əhalinin yüksək artımı iqtisadi artımın effektinin udması
  - Əhalidə bazar mentalitetinin yoxluğu
  - qəbilə arası nifah
  - Əhalinin yüksək peşəkarlığı
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstayn neçə əsas mərhələni fərqləndirir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstaynın fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portugaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar
  - 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sisteminə daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir
  - Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması
  - “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır
  - Neofedalizmə keçid Yalnız üfüqi əlaqələr sistemi olan avtoritar regionların “mozaikası” yaranır
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstaynın fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portugaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar
- 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sisteminə daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir
- Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi

Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması

- XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstayn “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır
  - Demokratik faşizm: Dünya iki kastaya bölünür: a) Dünya əhalisinin təxminən 20%-ni əhatə edən yüksək təbəqə - kifayət qə- dər yüksək səviyyəli equalitar bölgü sisteminə əsaslanacaq b) Aşağı təbəqə - əhalinin yerdə qalan 80 %-i: Siyasi, sosial və iqtisadi hüquqlardan məhrum olan zəhmətkeşlər Hitlerin “yeni qaydası” qeyd edilən sistemə çox yaxındır
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstaynın fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portuqaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar
  - 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sisteminə daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir
  - Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması
  - XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstayn “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır
  - Yüksək equalitar dünya qaydasına keçid – Cox utopik səslənir, lakin bu ssenarini inkar etmək də düzgün olmazdı Bu ssenarinin reallaşması üçün istehlak xərclərinin əhəmiyyətli dərəcədə məhdudlaşması labüddür Lakin bu yoxsulluğun sosiallaşdırılması anlamını verməməlidir Ona görə ki, bu halda ssenarinin reallaşması siyasi cəhətdən mümkünzsüzleşəcəkdir
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstaynın fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portuqaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar
- 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sisteminə daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir
- Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması

- XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstain “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıxış edəcəkdir
- 

Sual: Dünya-sistem yanaşması konsepsiyası kapitalist dünya-iqtisadiyyatlarının əsas xarakterik cəhətlərinə aşağıdakılari aid deyil: (Çəki: 1)

- Sistemin əsas hərəkətverici qüvvəsi kimi fasilesiz kapital yiğimi prosesi
  - Mərkəz və əyalət arasında gərginlik yaranan “əsas” əmək bölgüsünün tətbiqi
  - Sistemdaxili qeyri-bərabər mübadilə məkan formalarında meydana çıxır
  - Sistemin strukturunda yarıməyalətin mövcudluğu
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıxış edəcəkdir
- 

Sual: Dünya-sistem yanaşması konsepsiyası kapitalist dünya-iqtisadiyyatlarının əsas xarakterik cəhətlərinə aşağıdakılari aid deyil: (Çəki: 1)

- Kapitalist dünya-iqtisadiyyatlarının sərhədlərinin suveren ölkələrin dövlətlərarası sərhədləri ilə üst-üstə düşməsi
  - Kapitalist dünya-iqtisadiyyatlarının XIX əsrədə deyil, daha erkən “uzun XIV əsrədə” meydana gəlməsi
  - Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dünyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması
  - Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dünyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması
  - Sistemdə hegemon dövlət, yaxud dövlətlərin mövcudluğunun qacılmalıdır. Bu hegemonluq nisbətən qısamüddətli olur və yerdəyişmələrə məruz qalır
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıxış edəcəkdir
- 

Sual: 8Dünya-sistem yanaşması konsepsiyası kapitalist dünya-iqtisadiyyatlarının əsas xarakterik cəhətlərinə aşağıdakılari aid deyil: (Çəki: 1)

- Dövlətin, etnik qrup və ailələrin ikinci dərəcəliliyi, hansı ki, daima yaradılır və yenidən yaradılırlar
  - İrqçılıyin fundamental əhəmiyyət kəsb etməsi
  - Kapitalist dünya-iqtisadiyyatlarını eyni zamanda həm gücləndirən, həm də dağıdan antisistem hərəkətlərinin meydana çıxması
  - Sistemin daxili ziddiyyətlərini özündə “üyündən” tsiklik ritmlər və əsrlik trendlərin struktur modeli (sistemin “sistem böhranının” əsas səbəbi)
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıxış edəcəkdir
- 

Sual: Dünya-sistem yanaşması konsepsiyası kapitalist dünya-iqtisadiyyatlarının əsas

xarakterik cəhətlərinə aşağıdakılardı aid deyil: (Çəki: 1)

- Muzdlu əməklə yanaşı, müxtəlif formalı muzdlu olmayan əməyin əhəmiyyətli rolü
  - Kapitalist dünya-iqtisadiyyatlarını eyni zamanda həm gücləndirən, həm də dağıdan antisistem hərəkətlərinin meydana çıxması
  - Kapitalist dünya-iqtisadiyyatlarının XIX əsrə deyil, daha erkən "uzun XIV əsrə" meydana gəlməsi
  - Sistemin strukturunda yarıməyalətin mövcudluğu
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş "Qara ölüm" tipli yeni qlobal epidemiyalar çıxış edəcəkdir
- 

Sual: Müasir dövrdə kapitalist dünya-sistemi (dünya-iqtisadiyyatları) neçə hissədən ibarət olmaqla fəaliyyətdədir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

## **BÖLMƏ: 0302**

Ad	0302
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Qetri-iqtisadi amillər arasında iqtisadi artım mexanizminin başlanğıcına ciddi çətinliklər yaradan sosial anları qeyd etmək zəruridir: (Çəki: 1)

- qəbilə arası nifahın ölkənin birligi mane olması
  - qəbilə arası nifahın bazarın vahidliyinə mane olması
  - cinayətkarlığım yüksək olması
  - rüşvətxorluq
  - işsizliyin aşağı səviyyəsi
- 

Sual: Səhf cababi tapın. Qetri-iqtisadi amillər arasında iqtisadi artım mexanizminin başlanğıcına ciddi çətinliklər yaradan sosial anları qeyd etmək zəruridir: (Çəki: 1)

- korrupsiya.
  - əhalinin yüksək artımı iqtisadi artımın effektinin udması
  - əhalidə bazar mentalitetinin yoxluğu
  - rüşvətxorluq
  - əhalinin aktiv siyasi fəaliyyəti
- 

Sual: Səhf cababi tapın. Dünya təsərrüfatı proseslərində inkişaf etməkdə olan ölkələrin iştirakının spesifikasi: (Çəki: 1)

- bir çox, inkişaf etməkdə olan ölkələrdə ixrac gəlirlərin əhəmiyyətli hissəsi bir neçə mal mövqei hesabına təmin edilir
  - bir çox, inkişaf etməkdə olan ölkələrdə ixrac gəlirlərin əhəmiyyətli hissəsi əsasən təbii ehtiyatlar hesabına təmin edilir
  - bir çox, inkişaf etməkdə olan ölkələrdə ixrac gəlirlərin əhəmiyyətli hissəsi əsasən kənd təsərrüfatı məhsulları hesabına təmin edilir
  - ixracatın həcminin artırması
  - xarici əməliyyatlardan uduşlarının itirilməsi
- 

Sual: Səhf cababi tapın. Dünya təsərrüfatı proseslərində inkişaf etməkdə olan ölkələrin iştirakının spesifikasi: (Çəki: 1)

- ixrac əmtəələrinə dünya qiymətlərinin aşağı düşməsi
  - xarici əməliyyatlardan uduşlarının itirilməsi
  - aşağı əlavə edilmiş dəyərli məhsulun ixracı
  - aşağı əlavə edilmiş dəyərli məhsulun ixracı dünya bazarında ən yüksək gəlirləri təmin etmir
  - aşağı əlavə edilmiş dəyərli məhsulun idxalı
- 

Sual: Səhf cababi tapın. Dünya təsərrüfatı proseslərində inkişaf etməkdə olan ölkələrin iştirakının spesifikasi: (Çəki: 1)

- iqtisadi artımın xarici aktivlərin axıb gəlməsindən asılılığı.
  - inkişaf etməkdə olan ölkələr xarici dövlətlərin maliyyə köməyinə fəal müraciət etdilər
  - inkişaf etməkdə olan ölkələr əhəmiyyətli dərəcədə xarici borclar toplamışdır;
  - daxili bazarının aşağı həcmi
  - iqtisadi artımın daxili aktivlərdən asılılığı.
- 

Sual: Səhf cababi tapın. Dünya təsərrüfatı proseslərində inkişaf etməkdə olan ölkələrin iştirakının spesifikasi: (Çəki: 1)

- milli valyutanın zəif mövqeyi
  - milli kapitalın "sızmasını"
  - bu ölkələrdə dövlət tənzimlənməsi çox vaxt xaricə maliyyə resurslarının axanının qarşısının alınmasına yənəib tez-tez gedir
  - daxili bazarının aşağı həcmi
  - ixrac əmtəələrinə dünya qiymətlərinin yuxarı qalxması
- 

Sual: Səhf cababi tapın. Dünya təsərrüfatı proseslərində inkişaf etməkdə olan ölkələrin iştirakının spesifikasi: (Çəki: 1)

- zəif valyutada sərt valyuta nəzarəti "qara" valyuta bazarlarının formalaşmasına gətirir
  - konvertə olunmayan valyutada sərt valyuta nəzarəti "qara" valyuta bazarlarının formalaşmasına gətirir
  - konvertə olunmayan valyutada sərt valyuta nəzarəti ölkənin milli mövqeini zəiflədir
  - zəif valyutada sərt valyuta nəzarəti ölkənin milli mövqeini zəiflədir
  - konvertə olunmayan valyutada sərt valyuta nəzarəti ölkənin milli mövqeini gücləndirir
-

Sual: Səhf cababi tapın. Dünya təsərrüfatı proseslərində inkişaf etməkdə olan ölkələrin iştirakının spesifikasi: (Çəki: 1)

- bu ölkələrin vətəndaşları qalan dünya ilə müqayisədə daha aşağı gəlirlərə malik olurlar
  - bu ölkələr dünya bazarına aşağı ixtisas dərəcəli işçi qüvvəsi çıxarır.
  - bu ölkələr dünya bazarına yüksək ixtisas dərəcəli işçi qüvvəsi çıxarır
  - zəif valyutada sərt valyuta nəzarəti "qara" valyuta bazarlarının formalaşmasına gətirir
  - bu ölkələr dünya bazarından aşağı ixtisas dərəcəli işçi qüvvəsi alır.
- 

Sual: Səhf cababi tapın. Yeni iqtisadi qayda tamamlanan beynəlxalq iqtisadi münasibətlərin xüsusi üsulunu qəbul edir: (Çəki: 1)

- ÜDM-in 0,7 %-ni inkişaf etməkdə olan ölkələrin xeyrinə vermək
  - inkişaf etməkdə olan ölkələrdən əmtəələrin idxalına məhdudiyyətlərin aradan qaldırılması
  - borcları silmək
  - borc yükini yumşaltmaq
  - faiz borcunu silmək
- 

Sual: Səhf cababi tapın. Yeni iqtisadi qayda tamamlanan beynəlxalq iqtisadi münasibətlərin xüsusi üsulunu qəbul edir: (Çəki: 1)

- inkişaf etməkdə olan ölkələrdən əmtəələrin idxalına məhdudiyyətlərin aradan qaldırılması
  - inkişaf etməkdə olan ölkələrin ənənəvi ixrac qiymətlərin aşağı düşməsindən itkilərə ödəyən sabitləşdiricin fondunu formalaşdırmaq
  - ixrac əmtəələrinin qiymətlərinin öz idxal qiymətlərinə bağlamaqla belə ölkələrin ixrac qiymətlərini indeksasiya etmək
  - borcları silmək
  - ixrac əmtəələrinin qiymətlərinin öz idxal qiymətlərinə bağlamaqla belə ölkələrin ixrac qiymətlərini artırmaq
- 

Sual: Səhf cababi tapın. İnkişaf etməkdə olan ölkələrin vəziyyət yalnız yaxşılaşa bilər (Çəki: 1)

- inkişaf etməkdə olan ölkələrdən əmtəələrin idxalına məhdudiyyətlərin aradan qaldırılması
  - inkişaf etməkdə olan ölkələrin ənənəvi ixrac qiymətlərin aşağı düşməsindən itkilərə ödəyən sabitləşdiricin fondunu formalaşdırmaq
  - ixrac əmtəələrinin qiymətlərinin öz idxal qiymətlərinə bağlamaqla belə ölkələrin ixrac qiymətlərini indeksasiya etmək
  - borc yükini yumşaltmaq
  - daxili bazarları inkişaf etditmək
- 

Sual: Səhf cababi tapın. İnkişaf etməkdə olan ölkələrin vəziyyət yalnız yaxşılaşa bilər (Çəki: 1)

- inkişaf etməkdə olan ölkələrdən əmtəələrin idxalına məhdudiyyətlərin aradan qaldırılması
- inkişaf etməkdə olan ölkələrin ənənəvi ixrac qiymətlərin aşağı düşməsindən itkilərə ödəyən sabitləşdiricin fondunu formalaşdırmaq

- borcları silmək
  - borc yükini yumşaltmaq
  - daha yüksək əlavə edilmiş qiymət ilə istehsalın nisbi sıxlığının artırmaq
- 

Sual: Fəlakətlərdən qurtuılmağın konsepsiyasına bazarda xarici sahibkar kapitalından istifadədit. Belə təcrübə müvəffəqiyyətlə tətbiq edildi (Çəki: 1)

- Çində
  - Vyetnamda
  - Laosda
  - Yuqoslaviyada
  - Polşada
- 

Sual: Fəlakətlərdən qurtuılmağın konsepsiyasına bazarda xarici sahibkar kapitalından istifadədit. Belə təcrübə müvəffəqiyyətlə indi fəal tətbiq edilir (Çəki: 1)

- Hindistanda
  - Çində
  - Vyetnamda
  - Laosda
  - Yuqoslaviyada
- 

Sual: Səhf cababi tapın. Sənaye inkişafında uğur qazanmışlar: (Çəki: 1)

- Honkonq
  - Tayvan
  - Cənubi Koreya
  - Tailand
  - Sinqapur
- 

Sual: Yeni sənaye ölkələrini beynəlxalq əmək bölgüsündə iştirak etmişdir (Çəki: 1)

- hazır məhsulla
  - xammalla
  - elmlə
  - işçi qüvvəsilə
  - məhsul komponentlərilə
- 

Sual: Səhf cababi tapın. Sürətlə çatmaq modeli əhatə edir: (Çəki: 1)

- milli əmtəələrin rəqabətə davamlığının artırılmasını
  - texnologiyalarda irəlləyişləri
  - inkişafın səmərəsiz yolunu rədd edir
  - ənənəvi əsasda mövcud istehsalın genişlənməsini rədd edir
  - ənənəvi əsasda kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsini rədd edir
- 

Sual: Səhf cababi tapın. Sürətlə çatmaq modeli əhatə edir: (Çəki: 1)

- milli əmtəələrin rəqabətə davamlığının artırılmasını
- texnologiyalarda irəlləyişləri
- inkişafın səmərəsiz yolunu rədd edir

- 
- Ənənəvi əsasda mövcud ixac istehsalının genişlənməsini rədd edir
  - Əmtəələrin idxalına məhdudiyyətlərin aradan qaldırılması
- 

Sual: Sürətlə çatmaq modelinin pioneri idi (Çəki: 1)

- Honkonq
  - Tayvan
  - Cənubi Koreya
  - Tailand
  - Yaponiya
- 

Sual: Sürətlə çatmaq modelinin pioneri indi (Çəki: 1)

- Hindistan
  - Çin
  - Vyetnam
  - Laosd
  - Yuqoslaviya
- 

Sual: Sürətlə çatmaq modelinin uğursuz tətbiqi (Çəki: 1)

- SSRİ
  - Polşa
  - Cənubi Koreya
  - Tailand
  - Yuqoslaviya
- 

Sual: Sürətlə çatmaq modelinin tətbiqi problemi (Çəki: 1)

- çatışmayan texnologiyaların alınması
  - milli əmtəələrin rəqabətə davamlığının artırılması
  - inkişafın səmərəsiz yolunun rədd edilməsi
  - ənənəvi əsasda mövcud ixac istehsalının genişlənməsinin rədd edilməsi
  - ənənəvi əsasda mövcud istehsalın genişlənməsinin rədd edilməsi
- 

Sual: Sürətlə çatmaq modelini tətbiq edən dövlətlər çatışmayan texnologiyaların alınması problemineçə yolla həll edirlə (Çəki: 1)

- 2
  - 3
  - 5
  - 6
  - 7
- 

### **BÖLƏM: 0303**

Ad	0303
----	------

Suallardan	21
------------	----

Maksimal faiz	21
---------------	----

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

---

Sual: Sürətlə çatmaq modelini tətbiq edən dövlətlər çatışmayan texnologiyaların alınması probleminin həlli yollarına aiddir (Çəki: 1)

- avadanlıqların alınması
  - dövlət yardımı
  - beynəlxalq kredit
  - daxili investisiya
  - dövlət subsidiyaları
- 

Sual: Sürətlə çatmaq modelini tətbiq edən dövlətlər çatışmayan texnologiyaların alınması probleminin həlli yollarına aiddir (Çəki: 1)

- birbaşa xarici investisiyaların cəlb edilməsi.
  - dövlət yardımı
  - beynəlxalq kredit
  - daxili investisiya
  - dövlət subsidiyaları
- 

Sual: Sürətlə çatmaq modelini tətbiq edən dövlətlər çatışmayan texnologiyaların alınması probleminin həlli yollunda lisenziyaların alınmalsına müraciət edib (Çəki: 1)

- Honkonq
  - Tayvan
  - Cənubi Koreya
  - Tailand
  - Yaponiya
- 

Sual: Sürətlə çatmaq modelini tətbiq edən dövlətlər çatışmayan texnologiyaların alınması probleminin həlli yollunda birbaşa xarici investisiyaların cəlb edilməsinə müraciət edib (Çəki: 1)

- Hindistan
  - Çin
  - Vyetnam
  - Laosd
  - Yuqoslaviya
- 

Sual: Səhf cababi tapın. Sürətlə çatmaq modelini tətbiq edən dövlətlər çatışmayan texnologiyaların alınması probleminin həlli yollunda birbaşa xarici investisiyalar gətirdilər (Çəki: 1)

- maliyyə resurslarını
  - texnologiyaları
  - nou-xauni
  - bazar mencmentini
  - hazır məhsulları
-

Sual: Sürətlə çatmaq modelinin tətbiqi problemi (Çəki: 1)

- insan kapitalına investisiya
  - milli əmtəələrin rəqabətə davamlığının artırılması
  - inkişafın səmərəsiz yolunun rədd edilməsi
  - ənənəvi əsasda mövcud ixac istehsalının genişlənməsinin rədd edilməsi
  - ənənəvi əsasda mövcud istehsalın genişlənməsinin rədd edilməsi
- 

Sual: Sürətlə çatmaq modelinin tətbiqi problemi (Çəki: 1)

- milli elmə investisiya
  - milli əmtəələrin rəqabətə davamlığının artırılması
  - inkişafın səmərəsiz yolunun rədd edilməsi
  - ənənəvi əsasda mövcud ixac istehsalının genişlənməsinin rədd edilməsi
  - ənənəvi əsasda mövcud istehsalın genişlənməsinin rədd edilməsi
- 

Sual: Sürətlə çatmaq modelinin tətbiqi problemi (Çəki: 1)

- məhdud resursların səfərbər edilməsi
  - milli əmtəələrin rəqabətə davamlığının artırılması
  - inkişafın səmərəsiz yolunun rədd edilməsi
  - ənənəvi əsasda mövcud ixac istehsalının genişlənməsinin rədd edilməsi
  - ənənəvi əsasda mövcud istehsalın genişlənməsinin rədd edilməsi
- 

Sual: Səhf cababi tapın. Sürətlə çatmaq modelinin tətbiqi problemi (Çəki: 1)

- insan kapitalına investisiya
  - milli elmə investisiya
  - məhdud resursların səfərbər edilməsi
  - texnologiyaların çatışmayan
  - qapalı iqtisadiyyat
- 

Sual: Səhf cababi tapın. Sürətlə çatmaq modelinin tətbiq olunması uğuruna aid edilməsi zəruridir: (Çəki: 1)

- inkişafının uzun müddətli strategiyaya tabeliyi
  - bazarın elementlərinə tam arxalanmamaq
  - məqsədyonli hərəkətin edilməsi
  - yeni texnologiyaların müasir inkişafını sürətləndirilməsi
  - ənənəvi əsasda mövcud istehsalın genişlənməsi
- 

Sual: Səhf cababi tapın. Sürətlə çatmaq modelinin tətbiq olunması uğuruna aid edilməsi zəruridir: (Çəki: 1)

- bazarın elementlərinə tam arxalanmamaq
  - məqsədyonli hərəkətin edilməsi
  - dövlətin struktur siyasetini yerinə yetirməsi •
  - uzun müddətli iqtisadi artımın amillərinə dəsyəyin olması
  - məhdud resursların səfərbər edilməsi
-

Sual: Səhəf cababi tapın. Keçid iqtisadiyyatında iqtisadi islahatların istiqamətləri: (Çəki: 1)

- bazar infrastrukturunun yaradılması
  - qiymətlərin liberallaşdırması
  - dövlət müəssisələrinin özəlləşdirməsi
  - demonopolizasiya
  - sərbəst iqtisadi zonaların yaradılması
- 

Sual: Bazar dəyişilmələrinin vahid prosesi çərçivəsində neçə variant əmələ gəlib (Çəki: 1)

- 2
  - 3
  - 5
  - 6
  - 7
- 

Sual: Bazar dəyişilmələrinin vahid prosesi çərçivəsində variantlar (Çəki: 1)

- Radikal ("şok")
  - Liberal
  - Demokratik
  - Sosial
  - Inzibati
- 

Sual: Bazar dəyişilmələrinin vahid prosesi çərçivəsində variantlar (Çəki: 1)

- Təkamül.
  - Liberal
  - Demokratik
  - Sosial
  - Inzibati
- 

Sual: Bazar dəyişilmələrinin vahid prosesi çərçivəsində təkamül variant olub (Çəki: 1)

- Hindistan
  - Çin
  - Vyetnam
  - Laosd
  - Yuqoslaviya
- 

Sual: Bazar dəyişilmələrinin vahid prosesi çərçivəsində təkamül variant qismən olub (Çəki: 1)

- Macarıstan
  - SSRİ
  - Cənubi Koreya
  - Tailand
  - Yuqoslaviya
- 

Sual: Bazar dəyişilmələrinin vahid prosesi çərçivəsində təkamül variant ən güclü olub

(Çəki: 1)

- SSİRİ
  - Polşa
  - Cənubi Koreya
  - Tailand
  - Yuqoslaviya
- 

Sual: Təkamül yolu etimal edirdi (Çəki: 1)

- dövlətə aşagıdan artan alternativ xüsusi istehsalı
  - kiçik biznesi
  - orta biznesi
  - qiymətlərin tədrici liberallaşdırmasını
  - küləvi özəllədirməni
- 

Sual: Milli istehsalın iqtisadi şərtləri nədir? (Çəki: 1)

- daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
  - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
  - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
  - sosial-mədəni mühitin təmin edilməsidir;
  - istehsal təsərrüfat prosesinin və iqtisadiyyatının subyektlərini əhatə etməsidir;
- 

Sual: Məlumdur ki, keçid mərhələsində olan hər hansı bir ölkə kimi Azərbaycanda formallaşan qarışq iqtisadiyyat modelinin xarakteri hər şeydən əvvəl aşağıdakılardan asılı olaraq müxtəlif ola bilər. (Çəki: 1)

- siyasi amil-lərdən həyata keçirilən isla-hatlar modelindən,
  - dövlətin iqtisadiyyata müdaxiləsinin formasından
  - dövlətin iqtisadiyyata müdaxiləsinin miqyaslarından
  - qeyri-iqtisadi amil-lərdən
  - iqtisadi inkişafın tənəzzül vəziyyətindən
- 

## **BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Iqtisadi ədəbiyyatda ölkələrin düşdürüyü iqtisadi-sosail böhrandan çıxmaq, tədricən sabitliyə, dirçəliş meyllərinə, nəhayət yüksəlişə nail olmağın əsasən neçə yolu var? (Çəki: 1)

- 3.
- 5.
- 6.

Sual: İqtisadi ədəbiyyatda ölkələrin düşdürüyü iqtisadi-sosail böhrandan çıxmaq, tədricən sabitliyə, dirçəliş meyllerinə, nəhayət yüksəlişə nail olmağın yoluna aiddir: (Çəki: 1)

- Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «qapalı» xarici aləmdən təcrid olunmuş bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «qapalı» xarici aləmdən təcrid olunmayaraq milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «açıq» xarici aləmdən təcrid olunmuş bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «qapalı» xarici aləmlə əlaqəli bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «açıq» xarici aləmlə əlaqəli bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
- 

Sual: İqtisadi ədəbiyyatda ölkələrin düşdürüyü iqtisadi-sosail böhrandan çıxmaq, tədricən sabitliyə, dirçəliş meyllerinə, nəhayət yüksəlişə nail olmağın yoluna aiddir: (Çəki: 1)

- Hər hansı bir dövlətin, yaxud müəyyən dövlətlər qrupunun maliyyə-iqtisadi, elmi-texniki, siyasi-hərbi hima-yədarlığına və yardımına ümud bağlamaqla milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «açıq» xarici aləmdən təcrid olunmuş bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «qapalı» xarici aləmlə əlaqəli bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
  - Hər hansı bir dövlətin, yaxud müəyyən dövlətlər qrupunun maliyyə-iqtisadi, elmi-texniki, siyasi-hərbi hima-yədarlığına və yardımına ümud bağlamayaraq milli iqtisadiyyatı formalaşdırmaq;
  - Ölkənin öz sərvətlərinə, real imkanlarına, potensial iqtisadi resurslarına arxalanaraq «açıq» xarici aləmlə əlaqəli bir şəraitdə milli iqtisadiyyatı formalaşdırmaq;
- 

Sual: İqtisadi ədəbiyyatda ölkələrin düşdürüyü iqtisadi-sosail böhrandan çıxmaq, tədricən sabitliyə, dirçəliş meyllerinə, nəhayət yüksəlişə nail olmağın yoluna aiddir: (Çəki: 1)

- Ölkənin öz daxili potensialına arxalanaraq beynəlxalq aləmin birəə əmək-daşlıq prinsiplərinə uyğun surətdə, iki-tərəfli və çox-tərəfli qaydaya müvafiq dövlətlərin iri həcmli investisiyalarından,... elmi-texniki, texnoloji imkanlarından faydalanaq yolu ilə iqtisadiyyatı bazar istiqamətində qurmaq;
- Ölkənin öz daxili potensialına arxalanaraq beynəlxalq aləmin birəə əmək-daşlıq prinsiplərinə uyğun surətdə, iki-tərəfli və çox-tərəfli qaydaya müvafiq dövlətlərin iri

həc-mli investisi-yalarından,... elmi-texniki, texnolozi imkan-ların-dan faydalana maq yolu ilə «açıq» xarici aləmlə əlaqəli bir şəraitdə iqtisadiyyatı bazar istiqamətində qurmaq;

Ölkənin öz daxili potensialına arxalanaraq beynəlxalq aləmin birəə əmək-daşlıq prinsiplerinə uyğun surətdə, iki-tərəfli və çox-tərəfli qaydaya müvafiq döv-lətlərin iri həc-mli investisi-yalarından,... elmi-texniki, texnolozi imkan-ların-dan faydalana maq yolu ilə «qapalı» xarici aləmlə əlaqəli bir şəraitdə iqtisadiyyatı bazar istiqamətində qurmaq;

Ölkənin öz daxili potensialına arxalanaraq beynəlxalq aləmin birəə əmək-daşlıq prinsiplerinə uyğun surətdə, iki-tərəfli və çox-tərəfli qaydaya müvafiq döv-lətlərin iri həc-mli investisi-yalarından,... elmi-texniki, texnolozi imkan-ların-dan faydalana maq yolu ilə «açıq» xarici aləmdən təcrid olunmuş bir şəraitdə iqtisadiyyatı bazar istiqamətində qurmaq;

Ölkənin öz daxili potensialına arxalanaraq beynəlxalq aləmin birəə əmək-daşlıq prinsiplerinə uyğun surətdə, iki-tərəfli və çox-tərəfli qaydaya müvafiq döv-lətlərin iri həc-mli investisi-yalarından,... elmi-texniki, texnolozi imkan-ların-dan faydalana maq yolu ilə «qapalı» xarici aləmdən təcrid olunmayaraq iqtisadiyyatı bazar istiqamətində qurmaq;

---

Sual: Səhf cavab. Keçid dövründə formalaşan milli iqtisadiyyat aşağıdakı qüvvələrin fəa-liy-yətinin ümu-mi sosial-iqtisadi nəticəsi kimi formalaşır. (Çəki: 1)

- cəmiy-yətdə sistem dəyişik-lilik-lərinin xüsusi şəraitinin
  - həyata keçi-rilən iqtisadi siyasətin
  - da-xili və xarici amil-lərin,
  - habelə siyasi qüvvələrin
  - sosial münasibətlərin
- 

Sual: Bir çox iqtisadçılara baxımdan iqtisadiyyatın müstəqil milli əsas-larıdırının yaradıl-ma-sı əedişində neçə əsas zəruri şərt var? (Çəki: 1)

- 2.
  - 3.
  - 5.
  - 4.
  - 6.
- 

Sual: Bir çox iqtisadçılar belə hesab edirlər ki, iqtisadiyyatın müstəqil (Çəki: 1)

- ərazi birliyinə,
  - ərazi əmək bölgüsünə,
  - iqtisadi birliyə,
  - istehsalın kompleks inkişafına
  - iqtisadi sabitliyə
- 

## **BÖLƏM: 0402**

Ad	0402
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Kimin fikridir? Bir milli hü-dud-larda işlənən, onun ümum-mil-li maraqlarına cavab verən və sə-mərətərərli olan nəzəriyyə, fərqli iqtisadi şəraitə malik ölkədə onun tətbiqi, xırda bir qrupun məraqələrini təmin etdi-yinə əörə əslində millətin parçalanmasına səbəb olur» (Çəki: 1)

- Y. Olseviç
- A.P. Qra-dov
- I. Kərimli
- L. Evstiqniyev
- M.A.Əhmədov

Sual: Kimin fikridir? «Milli iqtisadiyyat dedikdə, söhbət heç də tək bir millətə mənsub olan iqtisadiyyatdan əetmir. Bu bütöv cəmiyyət, ümumdüvlət səviyyə-sində fəaliyyət əös-tə-rən və həmin cəmiyyətdə yaşayan bütün xalqa məxsus və onun mənafelərini ifadə edən iqtisadiyyatdır» (Çəki: 1)

- Y. Olseviç
- A.P. Qra-dov
- I. Kərimli
- L. Evstiqniyev
- M.A.Əhmədov

Sual: Səhf cavab. Milli iqtisadiyyat və yaxud milli iqtisadi sistem – bu ölkənin iqtisadi sistemi olmaqla bütün amillərin kompleksini əhatə edir və onların inkişafı, fəaliyyəti və s. ilə şərtlənən ümumi iqtisadi qanuna uyğunluqları özündə eks etdirir (Çəki: 1)

- daxili,
- xarici,
- iqtisadi,
- qeyri-iqtisadi
- siyasi

Sual: Məlumdur ki, keçid mərhələsində olan hər hansı bir ölkə kimi Azərbaycanda formalaşan qarışiq iqtisadiyyat modelinin xarakteri hər şeydən əvvəl aşağıdakılardan asılı olaraq müxtəlif ola bilər. (Çəki: 1)

- iqtisadi inkişafın start vəziyyətindən,
- milli iqtisadiyyatın formalaşmasını şərt-iələndirən tarixi,
- siyasi amil-lərdən həyata keçirilən islahatlar modelindən,
- siyasi amil-lərdən həyata keçirilən islahatlar modelindən,
- müxtəlif mülkiyyət formalılarının nisbətlərindən,

Sual: Məlumdur ki, keçid mərhələsində olan hər hansı bir ölkə kimi Azərbaycanda formalaşan qarışiq iqtisadiyyat modelinin xarakteri hər şeydən əvvəl aşağıdakılardan asılı olaraq müxtəlif ola bilər. (Çəki: 1)

- siyasi amil-lərdən həyata keçirilən islahatlar modelindən,
- dövlətin iqtisadiyyata müdaxiləsinin formasından

- dövlətin iqtisadiyyatı müdaxiləsinin məqyaslarından
  - qeyri-iqtisadi amillərdən
  - iqtisadi inkişafın tənəzzül vəziyyətindən
- 

Sual: Kimin fikridir? “milli iqtisadiyyat dedikdə beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və asılılıq halında olan, ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə, təbii coğrafi, sosial-iqtisadi və texniki-texnoloji fərqlərinə əvrə bölgünən müstəqil təsərrüfat sistemini başa düşür”. (Çəki: 1)

- Y. Olseviç
  - A.P. Qradov
  - I. Kərimli
  - L. Evstiqniyev
  - M.A. Əhmədov
- 

Sual: Kimin fikridir? “milli iqtisadiyyat dedikdə beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və asılılıq halında olan, ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə, təbii coğrafi, sosial-iqtisadi və texniki-texnoloji fərqlərinə əvrə bölgünən müstəqil təsərrüfat sistemini başa düşür”. (Çəki: 1)

- Keyns
  - Maltus
  - Marks
  - Engels
  - A.Smit
- 

### **BÖLƏM: 0403**

Ad	0403
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Bəzi iqtisadçılar elə hesab edirlər ki, bütünlükdə milli iqtisadiyyat sərviyətyəsində həyata keçirilə bilən təkrar istehsal prosesi neçə əsas əöstərici ilə müəyənyən-ləşdirilə bilər. (Çəki: 1)

- 3.
  - 2.
  - 5.
  - 6.
  - 7.
- 

Sual: Bəzi iqtisadçılar elə hesab edirlər ki, bütünlükdə milli iqtisadiyyat sərviyətyəsində həyata keçirilə bilən təkrar istehsal prosesi aşağıdakı əsas əöstəricilərlə müəyənyən-ləşdirilə bilər. (Çəki: 1)

- təkrar istehsalın həcmi,

- inkişafın sürəti aşağı düşməsi
  - inkişafın sürəti yüksələşəliyi,
  - sosial-iqtisadi inkişafın texnolozi proseslərlə nisbətləri
  - 5. sosial-iqtisadi inkişafın texniki proseslərlə nisbətləri
- 

Sual: Milli iqtisadiyyatın formallaşdırılmasına prosesində nə mümkün qədər məntiqi artdırıcılıq və prob-lem-lərin subordinasiyası əözlənilməklə vəhdət halında həll edilməlidir. (Çəki: 1)

- cari və perspektiv mənafelər
  - mətrəqəllər
  - prob-lemələr
  - müvəfiq bazar mühitinin və onun institutivələrinin yaradılması
  - psixoloji durum
- 

Sual: Milli iqtisadiyyat iqtisadi fəaliyyətlərin məcmusunu nəzərdə tutur. (Çəki: 1)

- ölkənin təsərrüfatını,
  - onun tərkibini,
  - quşluşunu,
  - onun ayrı-ayrı ünsürlerinin qarşılıqlı əlaqəsi və integrasiya ilə xarakterizə olunan (fərdlər, qruplar, kollektivlər, dövlət və s.)
  - müvəfiq bazar mühitinin və onun institutivələrinin yaradılması
- 

Sual: Hər hansı bir ölkə daxilində iqtisadi inkişafın özünə məxsusluğu bir çox amillərlə şərtlənir. (Çəki: 1)

- təbii resurslar balansı
  - ondan istifadə dərəcəsi ilə;
  - yiğilmiş kapitalın kəmiyyəti
  - cəmiyyətin demoqrafik quruluşu:
  - cari və perspektiv mənafelər
- 

Sual: Hər hansı bir ölkə daxilində iqtisadi inkişafın özünə məxsusluğu bir çox amillərlə şərtlənir. (Çəki: 1)

- milli mentalitet ]
  - dini inamların xüsusiyyəti ilə
  - siyasi quruluşu ilə
  - ictimai quruluşu ilə
  - müvəfiq bazar mühitinin və onun institutivələrinin yaradılması
- 

Sual: Hər hansı bir ölkə daxilində iqtisadi inkişafın özünə məxsusluğu bir çox amillərlə şərtlənir. (Çəki: 1)

- dövlət quruluşu ilə;
- ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrin sozial-iqtisadi proseslərin xarakterinə təsir əöstərmək imkanları ilə;
- ölkənin dünya iqtisadiyyatına qovuşma dərəcəsi ilə;
- iqtisadi inkişafın start vəziyyəti ilə və s. ilə şərtlənir.
- sosial-iqtisadi inkişafın texnolozi proseslərlə nisbətləri

---

## **BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Fransanın iqtisadi sistemi çox oxşardır (Çəki: 1)

- Amerika
  - Alman
  - Yapon
  - İsveç
  - Hollanda
- 

Sual: Yanlış cavab tapmaq. Ən iri Fransız transmilli korporasiyalar aiddir (Çəki: 1)

- Neft hasilatı
  - Neftin emalı
  - Avtomobil sənayesi
  - Elektronika
  - kənd təsərrüfatı
- 

Sual: Ən iri Fransız transmilli korporasiyalar hər şeydən əvvəl (Çəki: 1)

- Dövlət iştirak payılı müəssisələr
  - Şəxsi müəssisələr
  - Birgə müəssisələr
  - MM Müəssisələr
  - Xarici dövlət iştirak payılı müəssisələr. müəssisələr
- 

Sual: Etatizm elementlər ilə sosial bazar iqtisadiyyatı yumşaldıdır (Çəki: 1)

- Fransada, kapitalizmin mənfi əlamətlərini
  - Fransada sosializmin mənfi əlamətlərini
  - Fransada, demokratizmin mənfi əlamətlərini
  - Fransada planlı iqtisadiyyatın mənfi əlamətlərini
  - Fransada, bazar iqtisadiyyatının mənfi əlamətlərini
- 

Sual: Etatizm elementlər ilə sosial bazar iqtisadiyyatında (Çəki: 1)

- Dövlət işçilərin maraqlarının müdafiəsinə dayandı.
- Dövlət kapitalistlərin maraqlarının müdafiəsində dayandı
- Dövlət sənayeçilərin maraqlarının müdafiəsində dayandı
- Dövlət biznesmenlərin maraqlarının müdafiəsində dayandı

- Dövlət kənd təsərrüfatı biznesmenlərinin maraqlarının müdafiəsində dayandır
- 

Sual: Sosial- bazar iqtisadiyyatının güclü ənənələri hansı dövrdə Fransızlar tərəfindən sosial sferada əhəmiyyətli irəlləyişlərə səbəb olmuşdur (Çəki: 1)

- Müharibədən sonrakı
  - Müharibədən əvvəlki
  - Müharibə ərzində
  - böhranqabağı
  - böhrandan sonrakı
- 

Sual: Sosial- bazar iqtisadiyyatının güclü ənənələri hansı dövrdə Fransızlar tərəfindən sosial sferada əhəmiyyətli irəlləyişlərə səbəb olmuşdur (Çəki: 1)

- Sosial sferada
  - İqtisadi sferada
  - Şəxsi biznesin inkişafında
  - Dövlət biznesinin inkişafında
  - Elm və texnikaların inkişaflarında
- 

Sual: Müvəffəqiyyətli qlobal inkişaf üçün, bu zəruridir (Çəki: 1)

- İqtisadiyyatın liberallaşdırması
  - Şəxsi biznesin inkişafı
  - Dövlət biznesinin inkişafı
  - Sənaye inkişafı
  - kənd təsərrüfatının inkişafı
- 

Sual: Müvəffəqiyyətli qlobal inkişaf üçün, bu zəruridir (Çəki: 1)

- Daxili tənzimləmədən imtina
  - İxracatda məhdudiyyətdən imtina
  - İdxalda məhdudiyyətdən imtina
  - Qiymətlərin qalxmasına məhdudiyyətdən imtina
  - Əmək haqqının artımına məhdudiyyətdən imtina
- 

Sual: Müvəffəqiyyətli qlobal inkişaf üçün, bu zəruridir (Çəki: 1)

- Yeni texnologiyalar
  - Şəxsi biznesin inkişafı
  - Dövlət biznesinin inkişafı
  - Sənaye inkişafı
  - kənd təsərrüfatının inkişafı
- 

Sual: Qərbi Avropada İqtisadi inkişafa mane olur (Çəki: 1)

- Sosial zəmanətlər sistemi
- Vergi sistemi
- Büdcə sistem
- Gömrük siyasəti
- Qiymət sistemi

---

Sual: Qərbi Avropada İqtisadi inkişafa mane olur (Çəki: 1)

- beyin axını
  - kapital axını
  - Kölğə iqtisadiyyatı
  - İqtisadiyyatın liberallaşdırması
  - İşçilərin maraqlarının müdafiəsi
- 

Sual: Qərbi Avropada İqtisadi inkişafa mane olur (Çəki: 1)

- dövlət maliyyəsi problemləri
  - Vergi sisteminin problemi
  - Büdcə sisteminin problemi
  - Gömrük siyasetinin problemi
  - Qiymət sisteminin problemi
- 

Sual: İdarəetmənin Fransız modeli nəticədə (Çəki: 1)

- Səmərəsizdir
  - . rentsabelli deyil
  - idarə edilən deyil
  - Elmsizdir
  - qeyri-prakdir
- 

Sual: İdarəetmənin Fransız modeli nəticədə (Çəki: 1)

- Dövlət məmurları, arasında özbaşnalığı və korrupsiyanı həvəsləndirir
  - Dövlət məmurları arasında həvəskar işi həvəsləndirir
  - Dövlət məmurları arasında sahibkarlığı həvəsləndirir
  - Dövlət məmurları arasında totalitarizmi həvəsləndirir
  - Dövlət məmurları arasında demokratikləşdirməni həvəsləndirir
- 

Sual: İdarəetmənin Fransız modeli nəticədə (Çəki: 1)

- Elmi-texniki tərəqqinin qarşısını alır.
  - Şəxsi biznesin inkişafının qarşısını alır.
  - Dövlət biznesinin inkişafının qarşısını alır
  - Sənaye inkişafının qarşısını alır.
  - kənd təsərrüfatının inkişafının qarşısını alır
- 

Sual: Fransada dövlət maliyyəsinin problemi budur (Çəki: 1)

- maliyyə göstəriciləri büdcə kəsrinin 3 %-lik valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir
- maliyyə göstəriciləri büdcə kəsrinin 5 %-lik valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir
- maliyyə göstəriciləri büdcə kəsrinin 7 %-lik valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir
- maliyyə göstəriciləri büdcə kəsrinin 9 %-lik valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir

- maliyyə göstəriciləri bütçə kəsrinin 10 %-lik valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir
- 

Sual: Fransada kütlə maliyyələrinin problemi odur (Çəki: 1)

- Nə indikatorlardır, ümumi milli məhsul ilə müqayisədə dövlət borcunun 60 %-ində valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir
- Nə indikatorlardır, ümumi milli məhsul ilə müqayisədə dövlət borcunun 50 %-ində valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir
- Nə indikatorlardır, ümumi milli məhsul ilə müqayisədə dövlət borcunun 65 %-ində valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir.
- Nə indikatorlardır, ümumi milli məhsul ilə müqayisədə dövlət borcunun 70 %-ində valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir.
- Nə indikatorlardır, ümumi milli məhsul ilə müqayisədə dövlət borcunun 75 %-ində valyuta konvergensiyasının Maastricht meyarına müvafiq gəlir.
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artımın tempi zəifləyirdilər
- məşğulluq azalır
- təqaüdçilərin sayı artır
- əhalinin sosial gəlirlərinin səviyyəsi artır
- vergi dərəcəsinin artımı azalır
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakdan ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
- İqtisadi artım tempi yüksəlir
- Qiymət artım tempi yüksəlir
- Qiymət artım tempi zəifləyir
- Əmək haqqının artım tempi yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
- İqtisadi artım tempi yüksəlir
- Qiymət artım tempi yüksəlir
- Qiymət artım tempi zəifləyir
- Əmək haqqının artım tempi zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
- İqtisadi artım tempi yüksəlir
- Vergi dərəcəsinin artım tempi yüksəlir
- Vergi dərəcəsinin artım tempi zəifləyir
- Əmək haqqının artım tempi zəifləyir
-

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
  - İqtisadi artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi zəifləyir
  - Əmək haqqının artım tempi yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
  - İqtisadi artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi zəifləyir
  - Əmək haqqının artım tempi zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
  - İqtisadi artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi yüksəlir
  - Qiymət artım tempi zəifləyir
  - Əmək haqqının artım tempi zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
  - İqtisadi artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi yüksəlir
  - Qiymət artım tempi zəifləyir
  - Əmək haqqının artım tempi yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
  - İqtisadi artım tempi yüksəlir
  - Vergi dərəcəsinin artım tempi zəifləyir
  - Qiymət artım tempi yüksəlir
  - Əmək haqqının artım tempi yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- İqtisadi artım tempi zəifləyir
- İqtisadi artım tempi yüksəlir

- Vergi dərəcəsinin artım tempi zəifləyir
  - Qiymət artım tempi zəifləyir
  - Əmək haqqının artım tempi zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - qiymət artımı yüksəlir
  - qiymət artımı zəifləyir
  - əmək haqqı artımı yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - qiymət artımı zəifləyir
  - qiymət artımı yüksəlir
  - əmək haqqı artımı yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - qiymət artımı yüksəlir
  - qiymət artımı yüksəlir
  - əmək haqqı artımı zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - qiymət artımı yüksəlir
  - qiymət artımı yüksəlir
  - əmək haqqı artımı yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - vergi dərəcəsinin artımı yüksəlir
  - qiymət artımı zəifləyir
  - əmək haqqı artımı zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları

pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - vergi dərəcəsinin artımı zəifləyir
  - qiymət artımı zəifləyir
  - əmək haqqı artımı zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - vergi dərəcəsinin artımı zəifləyir
  - vergi dərəcəsinin artımı yüksəlir
  - əmək haqqı artımı zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - vergi dərəcəsinin artımı zəifləyir
  - vergi dərəcəsinin artımı yüksəlir
  - əmək haqqı artımı yüksəlir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- . məşgulluq azalır
  - iqtisadi artım yüksəlir
  - vergi dərəcəsinin artımı zəifləyir
  - vergi dərəcəsinin artımı yüksəlir
  - əmək haqqı artımı zəifləyir
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- təqaüdçilərin sayı artır
  - təqaüdçilərin sayı azalır
  - əmək haqqı artır
  - əmək haqqı azalır
  - əsas fondların sayı artır
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- təqaüdçilərin sayı artır
- təqaüdçilərin sayı azalır
- əmək haqqı artır
- əmək haqqı azalır
- əsas fondların sayı azalır

---

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- Əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - Əhalinin sosial gəlirlərinin səviyyəsi azalır
  - Əmək haqqı artır
  - Əmək haqqı azalır
  - Qiymət səviyyəsi artır
- 

Sual: Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- Əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - Əhalinin sosial gəlirlərinin səviyyəsi azalır
  - Əmək haqqı artır
  - Əmək haqqı azalır
  - Qiymət səviyyəsi azalır
- 

## **BÖLMƏ: 0502**

Ad	0502
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşğulluq azalır
  - təqaüdçilərin sayı azalır
  - Əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - . qiymət səviyyəsi azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşğulluq azalır
  - təqaüdçilərin sayı artır
  - Əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - Əmək azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir

- məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - əmək haqqı artır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - əmək haqqının artımı azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - əsas fondların sayı azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - təqaüdçilərin sayı azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - vergi dərəcəsinin artımı yüksəlir
-

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - vergi dərəcəsinin artımı azalır
- 

Sual: Səhv cavabı tapmaq. Ölkənin müasir sosial bazar sistemi müəyyən vaxtdan sonra verilən indikatorları pisləşdirə bilir. Bu aşağıdakda ifadə edilir (Çəki: 1)

- iqtisadi artımın tempi zəifləyir
  - məşgulluq azalır
  - təqaüdçilərin sayı artır
  - əhalinin sosial gəlirlərinin səviyyəsi artır
  - iqtisadi artım yüksəlir
- 

Sual: Fransada nəyin inkişaf üçün heç bir stimul yoxdur (Çəki: 1)

- özəl sektorun
  - dövlət sektorun
  - sənayenin
  - kənd təsərrüfatında sahibkarlığın
  - elm və texnikanın
- 

Sual: Fransada nəyin inkişaf üçün heç bir stimul yoxdur (Çəki: 1)

- özəl sektorun
  - dövlət sektorun
  - sənayenin
  - kənd təsərrüfatında sahibkarlığın
  - ixrac sektorun
- 

Sual: Fransa iqtisadiyyatı 1990-cı ildə neçə mərhələdə islahatlar keçmişdir (Çəki: 1)

- 2 mərhələ
  - 3 mərhələ
  - 4 mərhələ
  - 5 mərhələ
  - 6 mərhələ
- 

Sual: Yenidənqurmanın birinci mərhələsi iqtisadiyyata neokonservativizmin daxil edilməsilə ilə bağlıdır (Çəki: 1)

- A.Jyuppenin islahatları
  - A.Marşalın islahatları
  - A.Marshak.islahatları
  - J.Sharonun islahatları
  - A.Jyulinin islahatları
-

Sual: Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sistem böhranının qarşısının alınması
  - Fransa iqtisadiyyatının qiymət sistem böhranının qarşısının alınması
  - Fransa iqtisadiyyatının maliyyə sistem böhranının qarşısının alınması
  - Fransa iqtisadiyyatının gömrük sistem böhranının qarşısının alınması
  - Fransa iqtisadiyyatının vergi sistem böhranının qarşısının alınması
- 

Sual: Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- bir sıra sosial zəmanətlərin aşağı salınması
  - bir sıra kredit zəmanətlərin aşağı salınması
  - bir sıra maliyyə zəmanətlərin aşağı salınması
  - bir sıra vergi zəmanətlərin aşağı salınması
  - bir sıra gömrük zəmanətlərin aşağı salınması
- 

Sual: Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin büdcəsinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət zəmanətinin maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət subsidiyalarının maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin iqtisadiyyatının maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
- 

Sual: Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- vergi islahatını aparılması
  - gömrük islahatının aparılması
  - maliyyə islahatının aparılması
  - sənaye islahatının aparılması;
  - struktur islahatın aparılması
- 

Sual: Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- İşsizliklə mübarizə aparmaq
  - İnflyasiya ilə mübarizə aparmaq
  - Korrupsiya ilə mübarizə aparmaq
  - Vergi cinayətləri ilə mübarizə aparmaq
  - Bürokratiya ilə mübarizə aparmaq
- 

Sual: Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Əmək bazarının çəvtikliyinin güclənməsi
- qiymətli kağızlar bazarının çəvtikliyinin güclənməsi
- maliyyə bazarının çəvtikliyinin güclənməsi
- daxili bazarının çəvtikliyinin güclənməsi.
- valyuta bazarının çəvtikliyinin güclənməsi

---

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin iqtisadiyyatının maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
- 

Sual: avronun tətbiqinə hazırlaşan dövlətlərin iqtisadiyyatının maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq;
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - Fransa iqtisadiyyatının qiymət sisteminin böhranını qarşılamaq
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - Fransa iqtisadiyyatının maliyyə sisteminin böhranını qarşılamaq
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - Fransa iqtisadiyyatının gömrük sisteminin böhranını qarşılama
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq;
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - Fransa iqtisadiyyatının vergi sisteminin böhranını qarşılamaq
-

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - bir neçə kredit zəmanətini aşağı salmaq
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - bir neçə maliyyə zəmanətini aşağı salmaq
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq;
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - bir neçə vergi güzəştlərini ləğv etmək aşağı salmaq
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin bündə vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
- 

Sual: Səhv cavabı tapmaq. Sosial təsərrüfatının neokonservativ islahat probleminə daxil idi: (Çəki: 1)

- Fransa iqtisadiyyatının sosial sisteminin böhranının qarşısının alınması
  - Bir neçə sosial zəmanəti aşağı salmaq;
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət maliyyələrinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
  - vergi islahatını aparmaq
  - avronun tətbiqinə hazırlaşan dövlətlərin dövlət zəmanətlərinin vəziyyəti haqqında Maastrich razılaşmasının meyarları səviyyəsinə çıxmaq
-

## **BÖLMƏ: 0503**

Ad	0503
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial zənənətli Fransa üçün ölkəyə konservativizm (Çəki: 1)

- Amerikan və ya Britaniya reseptlərilə yolverilməzdir
- Amerikan və ya Çin reseptlərilə yolverilməzdir
- Amerikan və ya Yapon reseptlərilə yolverilməzdir
- Amerikan və ya İsveç reseptlərilə yolverilməzdir
- Amerikan və ya Alman reseptlərilə yolverilməzdir

Sual: Müxtəlif sosial qrupların arasında bərabərsizlik dərəcələrinin artma qaydası ilə araşdırılan ölkələr aşağıdakı qaydada yerləşir (13 ən dünyyanın inkişaf etdirilən ölkələri): (Çəki: 1)

- Danimarka, İsveç, Finlandiya, Hollandiya, Norveç, Yaponiya, Belçika, Almaniya, Kanada, Fransa, Avstraliya, ABŞ, İtaliya.
- Hollandiya, Norveç, Yaponiya, Danimarka, İsveç, Finlandiya, Belçika, Almaniya, Kanada, Fransa, Avstraliya, ABŞ, İtaliya.
- Belçika, Almaniya, Kanada, Danimarka, İsveç, Finlandiya, Hollandiya, Norveç, Yaponiya, Fransa, Avstraliya, ABŞ, İtaliya.
- Yaponiya, Belçika, Almaniya, Danimarka, İsveç, Finlandiya, Hollandiya, Norveç, Kanada, Fransa, Avstraliya, ABŞ, İtaliya
- ABŞ, İtaliya. Danimarka, İsveç, Finlandiya, Hollandiya, Norveç, Yaponiya, Belçika, Almaniya, Kanada, Fransa, Avstraliya

Sual: Fransada Yenidəqurmani adlandırırlar (Çəki: 1)

- Fransada "Sakit inqilab".
- Fransada "Sakit evolyusiya".
- Fransada "Sakit islahat".
- Fransada "Məxməri demokratiya".
- Fransada "Məxməri inqilabı".

Sual: Qərbi Avropanın və başqa ölkələrin işçilərinin müxtəlif kateqoriyalara qəbul edilən əmək ödənişindəki fərq sosial olaraq yolverilməzdir (Çəki: 1)

- Skandinaviya ölkələr üçün.
- Şərqi Avropa ölkələri üçün.
- keçmiş Sovet ölkələri üçün.
- Asiya ölkələri üçün.
- Şərqi Asiya ölkələr üçün.

Sual: Yüksek dərəcənin İtaliya menecerinin əmək haqqları onun kollegalarında olduğuna nisbətən iki dəfə yuxarı ola bilər (Çəki: 1)

- Finlandiyada.
  - Fransada.
  - Norveçdə.
  - İsveçdə
  - Yuqoslaviyada.
- 

Sual: İtaliyada aşağı ödənişli işçilərin və işsizlərin həyat səviyyəsi xeyli geri qalır (Çəki: 1)

- Finlyandiya göstəricilərindən.
  - Norveç göstəricilərindən
  - Fransa göstəricilərindən
  - İsveç göstəricilərindən
  - Yuqoslaviya göstəricilərindən
- 

Sual: Səhv cavabı tapmaq. Finlandiyada dövlət yüksək əmək haqqı alan işçilərindən yüksək vergilər hesabına aldiqları vəsiatlə təmin edir (Çəki: 1)

- Yüksək keyfiyyətli ödənişsiz orta təhsil
  - Əsas tibbi xidmətlər
  - Valideynlərə , hər uşaq üçün 18 yaşına qədər kiçik, ancaq ailə bütçəsinə əhəmiyyətli olan əlavəni
  - istisnasız olaraq bütün yaşılı adamlara əsas "xalq təqaüdünün" ödənilməsini
  - Faizsiz ipoteka kreditini
- 

Sual: İşsizlərə ümumi birbaşa pul ödənişlər və dolayı kömək davam edir (Çəki: 1)

- Hesablar mənzilinin örtükləri
  - Hesabların örtükləri elektrik enerjisi
  - Telefondan istifadə edən hesabların örtükləri
  - Hesabların örtükləri başqa kiçik xidmətlər
  - Hesablar ali təhsilinin örtükləri
- 

Sual: Səhv cavabı tapmaq. Şirkətlər və firmalar səviyyəsində xüsusi sosial fondlarının və sosial istehlak fondlarının yaradılması aşkarıdır: bu fondlardan ödənişləri nəticəsində: (Çəki: 1)

- məcmu işçinin həyat səviyyəsi yaxşılaşır
  - orta və yüksək ixtisaslı işçi qüvəsinin işlək bacarığı uzadılır
  - kadrları axını azalır.
  - işçi qüvəsinin peşə-ixtisas strukturu yaxşılaşdırılır
  - əhali miqrasiyası artır
- 

## **BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	11
Maksimal faiz	11

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Dünya bankının təsnifatı (Çəki: 1)

- Dünya bankı dünyanın ən varlı ölkələrinin siyahısında Avstraliyadan sonra ikinci yer Kanadını daxil edir
- Dünya bankı dünyanın ən varlı ölkələrinin siyahısında Avstraliyadan sonra üçüncü yer Kanadını daxil edir
- Dünya bankı dünyanın ən varlı ölkələrinin siyahısında Avstraliyadan sonra beşinci yer Kanadını daxil edir
- Dünya bankı dünyanın ən varlı ölkələrinin siyahısında Avstraliyadan sonra altıncı yer Kanadını daxil edir
- Dünya bankı dünyanın ən varlı ölkələrinin siyahısında Avstraliyadan sonra yeddinci yer Kanadını daxil edir

Sual: Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, Kanadada həyat səviyyəsi (Çəki: 1)

- Ən birincidir
- Dünyada ikincidir
- Dünyada üçnidir
- Dünyada beşincidir
- Dünyada altıncidir

Sual: Birləşmiş Ştatlarda olduğu kimi Kanadada da XIX əsrin ikinci yarısında ən böyük kapitallar toplanmışdır (Çəki: 1)

- Xam mal ticarətində
- Sənaye əmtəələrinin ticarətində
- Ticarət kənd təsərrüfatı əmtəələrinin ticarətində
- Xidmətlərdə
- Elmi-texniki təyinatın əmtəələrin ticarətində

Sual: Birləşmiş Ştatlarda olduğu kimi Kanadada da XIX əsrin ikinci yarısında ən böyük kapitallar toplanmışdır (Çəki: 1)

- Dəmir yolu tikintisində.
- Sənaye əmtəələrinin ticarətində
- Kənd təsərrüfatı əmtəələrinin ticarətində
- Xidmətlərdə
- Elmi-texniki təyinatın əmtəələrin ticarətində

Sual: Yanlış cavabı tapmaq. Bu çox xüsusiyətlidir ki, Birinci Dünya Müharibəsi başlanğıcına Kanadanın 42 aparıcı maqnatından (Çəki: 1)

- 10 — kapitallarını dəmir yollarını tikməkdə əldə etmişdir
- 7 — ən böyük banklar ilə bağlı idi
- 8 — kommunal xidməti müəssisələrilə
- 9 — sığorta şirkətləri və başqa maliyyə təsisatları ilə

7 — kənd təsərrüfatı əmtəələrinin ticarətində

---

Sual: Yanlış cavabı tapmaq. Bu çox xüsusiyyətlidir ki, Birinci Dünya Müharibəsi başlanğıcına Kanadanın 42 aparıcı məqnatından (Çəki: 1)

- 4—dənli bitki ticarətdə və un sənayesində
  - 7 — ən böyük banklar ilə bağlı idi
  - 8 — kommunal xidməti müəssisələrilə
  - 9 — sıgorta şirkətləri və başqa maliyyə təsisatları ilə
  - 7 — kommunikasiya – informasiya xidmətində
- 

Sual: Yanlış cavabı tapmaq. Bu çox xüsusiyyətlidir ki, Birinci Dünya Müharibəsi başlanğıcına Kanadanın 42 aparıcı məqnatından (Çəki: 1)

- 10—dəmir yollarının tikməkdə kapital əldə etmişdir
  - 7 — ən böyük banklar ilə bağlı idi
  - 8 — kommunal xidməti müəssisələrilə
  - 7 — pambıq ticarətdə
  - 9 — sıgorta şirkətləri və başqa maliyyə təsisatları ilə
- 

Sual: Nə doğrudur? (Çəki: 1)

- İri milli burjuaziya Kanada dövləti və iri banklar tərəfiəndən dəmir yollarının tikintisidə və kommunal xidmət sahələri sferasında yer aldığı kimi sənaye istehsalənda da үz əməliyyatlarını diferensasiya edə bilər
  - İri milli burjuaziya Kanada dövləti və iri banklar tərəfiəndən avtomobil yollarının tikintisidə və kommunal xidmət sahələri sferasında yer aldığı kimi sənaye istehsalənda da үz əməliyyatlarını diferensasiya edə bilər
  - İri milli burjuaziya Kanada dövləti və iri banklar tərəfiəndən dəmir yollarının tikintisidə və ev təsərrüfatə sferasında yer aldığı kimi sənaye istehsalənda da үz əməliyyatlarını diferensasiya edə bilər
  - İri milli burjuaziya Kanada dövləti və iri banklar tərəfiəndən mülki tikintidə və ev təsərrüfatə sferasında yer aldığı kimi sənaye istehsalənda da үz əməliyyatlarını diferensasiya edə bilər
  - İri milli burjuaziya Kanada dövləti və iri banklar tərəfiəndən sənaye obyektlərinin tikintisidə və ev təsərrüfatə sferasında yer aldığı kimi sənaye istehsalənda da үz əməliyyatlarını diferensasiya edə bilər.
- 

Sual: 1917-ci ilə qədər hansı verginin olmaması Amerika firmalarının Kanada filiallarının yaranmasına stimum oldu. (Çəki: 1)

- mənfəət vergisi
  - əlavə dəyər vergisi
  - aksız vergisi
  - gəlir vergisi
  - torpaq vergisi
- 

Sual: Yanlış cavabı tapmaq. Keçən əsrin birinci onilliyində inhisarlaəma prosesi əsasən sənaye sahələrində Kanada milli kapitalın konsentrasiyası və mərkəzləşməsi əsasında inkişaf edirdi. (Çəki: 1)

- Qara metallurgiya

- Qida
  - Parça
  - Həmçinin ticarətdə
  - Əlvan metallurgiya
- 

Sual: Yanlış cavabı tapmaq. Keçən əsrin birinci onilliyində inhisarlaçma prosesi əsasən sənaye sahələrində Kanada milli kapitalın konsentrasiyası və mərkəzləşməsi əsasında inkişaf edirdi. (Çəki: 1)

- Sellüloz-kağız
  - Nəqliyyat sahəsi
  - Parça
  - Həmçinin ticarətdə
  - Maşınqayırma
- 

## **BÖLMƏ: 0602**

Ad	0602
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: səhf cavabı tapın XX əsrin artıq ilk illərində Kanada sənayesində kartel razılaşmaları var idi (Çəki: 1)

- duz
  - un
  - konserv
  - tütün
  - avtomobil
- 

Sual: XX əsrin artıq ilk illərində Kanada sənayesində kartel razılaşmaları var idi (Çəki: 1)

- un
  - duz
  - konserv
  - tütün
  - nəqliyyat
- 

Sual: 1900 -1905-ci illərdə neçə kartel razılaşmaları olmuşdur. (Çəki: 1)

- 80
  - 70
  - 90
  - 100
  - 110
-

Sual: Kanada milli kapitalın konsentrasiyası və mərkəzləşməsi nə vaxt olmuşdur. (Çəki: 1)

- 1909—1912
  - 1910—1913
  - 1911—1915
  - 1912—1916
  - 1911—1917
- 

Sual: Kanadada keçən əsrin əvvəlində əsas inhisar kapitalı məxsus idi (Çəki: 1)

- Amerika
  - Avropa
  - Kanada
  - İngilis
  - İspan
- 

Sual: Düz cavabı tapın (Çəki: 1)

- Kanada iqtisadiyyatına ABŞ-dan kapitalların daxil olması səbəbi ABŞ-ın xammal sənayesində və satış bazarlarında sürətlə artan inhasarlaşan iqtisadiyyatı ilə bağlı idi
  - Kanada iqtisadiyyatına Ingiltərədən kapitalların daxil olması səbəbi Ingiltərənin xammal sənayesində və satış bazarlarında sürətlə artan inhasarlaşan iqtisadiyyatı ilə bağlı idi
  - Kanada iqtisadiyyatına Almaniyanın kapitalların daxil olması səbəbi Almaniya xammal sənayesində və satış bazarlarında sürətlə artan inhasarlaşan iqtisadiyyatı ilə bağlı idi
  - Kanada iqtisadiyyatına İspaniyadan kapitalların daxil olması səbəbi İspaniya xammal sənayesində və satış bazarlarında sürətlə artan inhasarlaşan iqtisadiyyatı ilə bağlı idi
  - Portuqaliya xammal sənayesində və satış bazarlarında sürətlə artan inhasarlaşan iqtisadiyyatı ilə bağlı idi
- 

Sual: Kanadada ABŞ-ın sənaye şirkətlərini cəlb edirdi. Səhf cavabı tapmaq (Çəki: 1)

- Proteksionist tariflər
  - Subsidiya sistemi
  - Dotasiya sistemi
  - Antikartel qanunları
  - Qeyri-tarif sədləri
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə B' fazası hansıdır? (Çəki: 1)

- yüksələn hegemonluq və əsas iddiaçılar arasında kəskin konfliktlər dövrü
  - hegemonluq uğrunda qələbə əldə edilməsi yeni hegemon digər dövlətləri ötüb keçir
  - Yetkin (və strukturca möhkəm) hegemonluq dövrü
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
-

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə A2 fazası hansıdır? (Çəki: 1)

- yüksələn hegemonluq və əsas iddiaçılar arasında kəskin konfliktlər dövrü
  - hegemonluq uğrunda qələbə əldə edilməsi yeni hegemon digər dövlətləri ötüb keçir
  - Yetkin (və strukturca möhkəm) hegemonluq dövrü Yetkin (və strukturca möhkəm) hegemonluq dövrü
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə B2 fazası hansıdır? (Çəki: 1)

- yüksələn hegemonluq və əsas iddiaçılar arasında kəskin konfliktlər dövrü
  - hegemonluq uğrunda qələbə əldə edilməsi yeni hegemon digər dövlətləri ötüb keçir
  - Yetkin (və strukturca möhkəm) hegemonluq dövrü
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
- 

Sual: İVallerstain müasir dünya sistemin 2000-2025/30 perspektiv inkişaf xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırır: nə aid deyil? (Çəki: 1)

- Dövlətlərin daxili qaydaları qoruyub-saxlamaları əhəmiyyətli dərəcədə çətinləşəcəkdir
  - Eyni zamanda milli dövlətlərin dünya sistemində rolü zəifləyəcək, hətta onlardan bir çoxu tarix səhnəsindən silinəcəkdir
  - Kapitalist dünya-iqtisadiyyatı sisteminin nüvəsini təşkil edən inkişaf etmiş ölkələrdə sosial hüzursuzluq normaya çevriləcək və çox güman ki, vətəndaş müharibələri baş verəcəkdir
  - Artıq bu gün belə sözügedən ölkələr rifah və təhlükəsizliyin zəruri səviyyəsini təmin etməkdə çətinlik çəkirər
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
- 

Sual: İVallerstain müasir dünya sistemin 2000-2025/30 perspektiv inkişaf xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırır: nə aid deyil? (Çəki: 1)

- Müasir dünya-sistemin dövlətlərarası strukturu daha zəif tənzimlənəcək, BMT-nin rolu durmadan aşağı düşəcəkdir
  - Dövlətçilik institutunun, eləcə də müasir dövlətlərarası sistemin effektivliyi azalacaq ki, bu da müxtəlif formalı partikulyar, qrup identikliyinin (etnik, dini, nəsil, yaxud gender və s) yüksəlişinə səbəb olacaqdır
  - Mümkündür ki, sözügedən partikulyarizm milli dövlətlərdə “ümumvətəndaşlıq” identifikasiyası çərçivəsində integrasiya olunaraq (ola bilsin ki) dövlətin funksiyalarını həyata keçirsin, yəni vətəndaşın təhlükəsizliyini, qayda-qanuna riayət olunmasına nəzarəti təmin etsin
  - Nəinki Cənub ölkələrində və Şimalda lokal müharibələr və müxtəlif “azlıqların” toqquşması olacaq
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
- 

Sual: İVallerstain müasir dünya sistemin 2000-2025/30 perspektiv inkişaf

xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırır: nə aid deyil? (Çəki: 1)

- Cənubun Şimala qarşı “kiçik” müharibələri də realdır (Fars köfrəsindəki müharibə ilk simptom hesab edilə bilər)
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıxış edəcəkdir
  - Mümkündür ki, sözügedən partikulyarizm milli dövlətlərdə “ümmüvətəndaşlıq” identifikasiyası çərçivəsində integrasiya olunaraq (ola bilsin ki) dövlətin funksiyalarını həyata keçirsin, yeni vətəndaşın təhlükəsizliyini, qayda-qanuna riayət olunmasına nəzarəti təmin etsin
  - Eyni zamanda milli dövlətlərin dünya sistemində rolü zəifləyəcək, hətta onlardan bir çoxu tarix səhnəsindən silinəcəkdir
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
- 

Sual: Özünün “Kapitalist sivilizasiyası” əsərində Vallerstayn qlobal səviyyədə hadisələrin inkişafının neçə ssenarisini göstərir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Özünün “Kapitalist sivilizasiyası” əsərində Vallerstayn qlobal səviyyədə hadisələrin inkişafının üç ssenarisi göstərir: səhv cavabı tapın? (Çəki: 1)

- Neofederalizmə keçid Yalnız üfüqi əlaqələr sistemi olan avtoritar regionların “mozaikası” yaranır
  - Demokratik faşizm: Dünya iki kastaya bölünür: a) Dünya əhalisinin təxminən 20%-ni əhatə edən yüksək təbəqə - kifayət qə- dər yüksək səviyyəli equalitar bölgü sisteminə əsaslanacaq b) Aşağı təbəqə - əhalinin yerdə qalan 80 %-i: Siyasi, sosial və iqtisadi hüquqlardan məhrum olan zəhmətkeşlər Hitlerin “yeni qaydası” qeyd edilən sistemə çox yaxındır
  - Yüksək equalitar dünya qaydasına keçid – Çox utopik səslənir, lakin bu ssenarini inkar etmək də düzgün olmazdı
  - Eyni zamanda milli dövlətlərin dünya sistemində rolü zəifləyəcək, hətta onlardan bir çoxu tarix səhnəsindən silinəcəkdir
- 

## BÖLMƏ: 0701

Ad	0701
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Yapon modelinin modelin əsas mahiyyəti (Çəki: 1)

- əhalinin həyat səviyyəsinin daha az sürətlə inkişaf etdirilməsidir

- xarici iqtiasi fəaliyyətdə tarazlığa nail olunmasıdır;
  - qiymətlərdə sabitlik əldə edilməsidir
  - yüksək səviyyəli məşğulluğa nail olunmasıdır
  - iqtisadi artım əldə edilməsidir
- 

Sual: Yapon modelinin modelin əsas mahiyyəti (Çəki: 1)

- əmək haqqının əmək məhsildarlılarından daha az sürətlə inkişaf etdirilməsidir.
  - xarici iqtiasi fəaliyyətdə tarazlığa nail olunmasıdır;
  - qiymətlərdə sabitlik əldə edilməsidir
  - yüksək səviyyəli məşğulluğa nail olunmasıdır
  - iqtisadi artım əldə edilməsidir
- 

Sual: Yanoniyanın iqtisadi inkişaf modelinin tərkibində alt sistemlər vardır (Çəki: 1)

- «Keyfiyyətin idarə edilməsi»
  - «Keyfiyyətin tənzimlənməsi»
  - «Kəmiyyətin tənzimlənməsi»
  - «Istehsalın tənzimlənməsi »
  - «Kəmiyyətin idarə edilməs»
- 

Sual: Yanoniyanın iqtisadi inkişaf modelinin tərkibində alt sistemlər vardır (Çəki: 1)

- «Istehsalın idarə edilməsi»,
  - «Keyfiyyətin tənzimlənməsi»
  - «Kəmiyyətin tənzimlənməsi»
  - «Istehsalın tənzimlənməsi »
  - «Kəmiyyətin idarə edilməs»
- 

Sual: Yanoniyanın iqtisadi inkişaf modelinin tərkibində alt sistemlər vardır (Çəki: 1)

- «Heyətin idarə edilməsi»,
  - «Keyfiyyətin tənzimlənməsi»
  - «Kəmiyyətin tənzimlənməsi»
  - «Istehsalın tənzimlənməsi »
  - «Kəmiyyətin idarə edilməs»
- 

Sual: Yanoniyanın iqtisadi inkişaf modelinin tərkibində alt sistemlər vardır (Çəki: 1)

- «Yanoniya sənaye sistemi»
  - «Yanoniya aqrar sistemi»
  - «Yanoniya sosial sistemi»
  - «Yanoniya iqtisadi sistemi»
  - «Yanoniya sosial-iqtisadi sistemi»
- 

## **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	6
Maksimal faiz	6

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

---

Sual: Yaponiya iqtisadiyyatında birinci dərəcəli məsələ sayılır. (Çəki: 1)

- keyfiyyət
  - istehsal
  - istehlak
  - kəmiyyət
  - sosial məsələ
- 

Sual: Yaponiya iqtisadiyyatında hər bir layihənin əsasını nə təşkil edir. (Çəki: 1)

- keyfiyyət
  - kəmiyyət
  - istehsal
  - istehsal
  - sosial məsələ
- 

Sual: Yaponiya iqtisadiyyatına kadr hazırlığı (Çəki: 1)

- kiçik yaşlarında başlayaraq "ata" müəssisələrdə anarılır.
  - orta yaşlarında başlayaraq "ata" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "ana" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "ana" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "özəl" müəssisələrdə anarılır.
- 

Sual: Yaponiya iqtisadiyyatına kadr hazırlığı (Çəki: 1)

- kiçik yaşlarında başlayaraq "ata" müəssisələrdə anarılır.
  - orta yaşlarında başlayaraq "ata" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "ana" müəssisələrdə anarılır.
  - orta yaşlarında başlayaraq "dövlət" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "bala" müəssisələrdə anarılır.
- 

Sual: Yaponiya iqtisadiyyatına kadr hazırlığı (Çəki: 1)

- kiçik yaşlarında başlayaraq "ata" müəssisələrdə anarılır.
  - orta yaşlarında başlayaraq "ata" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "ana" müəssisələrdə anarılır.
  - orta yaşlarında başlayaraq "bala" müəssisələrdə anarılır.
  - kiçik yaşlarında başlayaraq "özəl" müəssisələrdə anarılır.
- 

Sual: Yaponiya iqtisadiyyatı əsaslanır (Çəki: 1)

- ölkə əhalisinin psixoloji həyat tərzinə
- ölkə əhalisinin sahibkarlıq qabiliyyətinə
- möhkəm dövlətə
- tarixi ənnələrə

xüsusi mülkiyyətə

## **BÖLMƏ: 0703**

Ad	0703
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu model istehsal xərclərini maksimumlaşdırır;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;
- bu model əlverişsiz hesab olunur, əhali arasında çox böyük təbəqələşmə yaradır;

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu modeldə gəlirlərin aşağı olması ilə yüksək vergiqoyma müşahidə olunur;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;
- bu model əlverişsiz hesab olunur, əhali arasında çox böyük təbəqələşmə yaradır;

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu modeldə gəlirlərin yüksək olması ilə aşağı vergiqoyma müşahidə olunur;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;
- bu model əlverişsiz hesab olunur, əhali arasında çox böyük təbəqələşmə yaradır;

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu modeldə dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini

artırır;

- bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;
  - bu model əlverişsiz hesab olunur, əhalilə arasında çox böyük təbəqələşmə yaradır;
- 

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu modeldə gəlirlərin yüksək olması ilə aşağı vergiqoyma müşahidə olunur;
  - bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
  - bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
  - bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;
  - bu modeldə vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
- 

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu modeldə gəlirlərin yüksək olması ilə aşağı vergiqoyma müşahidə olunur;
  - bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
  - bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
  - bu modeldə davamlı inkişaf üçün bütün təsərrüfat formalarının müxtəlif şəraitdə yaranması ilə fərqlənir;
  - bu modeldə vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
- 

## **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Afrika iqtisadiyyatını təhlil edərək, biz nəzərə almaliyiq (Çəki: 1)

- Qeyri-bərabərlik
  - Dayanıqsızlıq
  - Xüsusilə iqtisadi mənşəli irimiqyaslı böhran hadisəsi
  - Siyasi faktorlarla bağlı olunan irimiqyaslı böhran hadisəsi.
  - Milli səviyyənin vəziyyətini
- 

Sual: Afrika iqtisadiyyatını təhlil edərək, biz nəzərə almaliyiq (Çəki: 1)

- Qeyri-bərabərlik
- Dayanıqsızlıq
- Xüsusilə iqtisadi mənşəli irimiqyaslı böhran hadisəsi

- Siyasi faktorlarla bağlı olunan irimiqyaslı böhran hadisəsi.
  - Dünya iqtisadiyyatının konyunkturasını
- 

Sual: Afrika iqtisadiyyatını təhlil edərək, biz nəzərə almaliyiq (Çəki: 1)

- Qeyri-bərabərlik
  - Dayanıqsızlıq
  - Xüsusilə iqtisadi mənşəli irimiqyaslı böhran hadisəsi
  - Siyasi faktorlarla bağlı olunan irimiqyaslı böhran hadisəsi.
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
- 

Sual: Afrika iqtisadiyyatını təhlil edərək, biz nəzərə almaliyiq (Çəki: 1)

- Qeyri-bərabərlik
  - Dayanıqsızlıq
  - Xüsusilə iqtisadi mənşəli irimiqyaslı böhran hadisəsi
  - Siyasi faktorlarla bağlı olunan irimiqyaslı böhran hadisəsi.
  - Beynəlxalq iqtisadi əlaqələrə uzun müddətli tendensiyalarını
- 

Sual: Afrika iqtisadiyyatını təhlil edərək, biz nəzərə almaliyiq (Çəki: 1)

- Qeyri-bərabərlik
  - Dayanıqsızlıq
  - Xüsusilə iqtisadi mənşəli irimiqyaslı böhran hadisəsi
  - Siyasi faktorlarla bağlı olunan irimiqyaslı böhran hadisəsi.
  - Dünya iqtisadiyyatının və Beynəlxalq iqtisadi əlaqələrin uzun müddətli tendensiyalarını
- 

Sual: Vallerstayna görə, əsl dünya-sistemi kapitlizmlə bağlıdır Digər mövqeyə görə (JAbu-Loxyd) ilk dünya-sistemi hələ XIII əsrə formalasmış və neçə müstəqil “nüvə”dən ibarət olmuşdur (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Vallerstayna görə, əsl dünya-sistemi kapitlizmlə bağlıdır Digər mövqeyə görə (JAbu-Loxyd) ilk dünya-sistemi hələ XIII əsrə formalasmiş və 5 müstəqil “nüvə”dən ibarət olmuşdur Nə aid deyil? (Çəki: 1)

- Qərbi Avropa
  - Ərəb dünyası
  - Hind okeani zonası
  - Çin
- 

Sual: Vallerstayna görə, əsl dünya-sistemi kapitlizmlə bağlıdır Digər mövqeyə görə (JAbu-Loxyd) ilk dünya-sistemi hələ XIII əsrə formalasmiş və 5 müstəqil “nüvə”dən ibarət olmuşdur Nə aid deyil? (Çəki: 1)

- Qərbi Avropa
  - Qərbi Avropa
  - Ərəb dünyası
  - Hind okeani zonası
  - Böyük çöl (monqollar tərəfindən vahid makrosiyasi məkanda yaradılan birlik)
  - Şərqi Avropa
- 

Sual: Vallerstayna görə, əsl dünya-sistemi kapitlizmlə bağlıdır Digər mövqeyə görə (JAbu-Loxyd) ilk dünya-sistemi hələ XIII əsrə formalaşmış və 5 müstəqil “nüvə”dən ibarət olmuşdur Nə aid deyil? (Çəki: 1)

- Qərbi Avropa
  - Ərəb dünyası
  - Çin
  - Böyük çöl (monqollar tərəfindən vahid makrosiyasi məkanda yaradılan birlik)
  - Şərqi Avropa
- 

Sual: Vallerstayna görə, əsl dünya-sistemi kapitlizmlə bağlıdır Digər mövqeyə görə (JAbu-Loxyd) ilk dünya-sistemi hələ XIII əsrə formalaşmış və 5 müstəqil “nüvə”dən ibarət olmuşdur Nə aid deyil? (Çəki: 1)

- Ərəb dünyası
  - Hind okeani zonası
  - Çin
  - Böyük çöl (monqollar tərəfindən vahid makrosiyasi məkanda yaradılan birlik)
  - Şərqi Avropa
- 

Sual: AFrankın fikrincə isə, dünya-sistemi cəmi bürdir və 500 il yox, 5000 il bundan qabaq yaranmışdır Çıxış nöqtəsi kimi ilkin sivilizasiyanın yaranması tarixi götürülür Dünya-sistemlərin inkişafı və süqutuna (iqtisadi tsikllərdən çıxış etməklə) xüsusi diqqət yetirilir Onun fikrincə, industrializmə qədərki epoxada tsikllərin uzunluğu 200-500 il arasında dəyişirdi O, Qıllıslə bir yerdə, neçə böyük tsikli fərqləndirir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: AFrankın fikrincə isə, dünya-sistemi cəmi bürdir və 500 il yox, 5000 il bundan qabaq yaranmışdır Çıxış nöqtəsi kimi ilkin sivilizasiyanın yaranması tarixi götürülür Dünya-sistemlərin inkişafı və süqutuna (iqtisadi tsikllərdən çıxış etməklə) xüsusi diqqət yetirilir Onun fikrincə, industrializmə qədərki epoxada tsikllərin uzunluğu 200-500 il arasında dəyişirdi O, Qıllıslə bir yerdə, 4 böyük tsikli fərqləndirir: Nə aid deyil? (Çəki: 1)

- Klassik dövrə qədərki (beə 1700-100/50 illər)
  - Klassik dövr (beə 100/50 – be 200-500-cü illər)
  - Orta əsrlər (200/500 – 1450/1500)
  - Orta əsrlər (200/500 – 1400/1450)
  - Müasir (XVI əsrən etibarən)
-

Sual: KÇeyz-Dann və TXollun “dünya-sistemlərin” tarixi inkişaf konsepsiyası əsaslandırma tipi nöqteyi-nəzərindən hal-hazırda üstün mövqeyə malikdir. Bu konsepsiya “istehsal üsulu” terminini “yığım üsulu” termini ilə əvəz etməyi təklif edir. Yığım üsulunun isə 3 növü fərqləndirilir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: KÇeyz-Dann və TXollun “dünya-sistemlərin” tarixi inkişaf konsepsiyası əsaslandırma tipi nöqteyi-nəzərindən hal-hazırda üstün mövqeyə malikdir. Bu konsepsiya “istehsal üsulu” terminini “yığım üsulu” termini ilə əvəz etməyi təklif edir. Yığım üsulunun isə 3 növü fərqləndirilir: Nə aid deyil? (Çəki: 1)

- Qohumluq əlaqələrinə əsaslanan (ovçuların, balıqçıların sinifsız və dövlətsiz əlaqələr sistemi) yığım
  - Töycüyə əsaslanan (ilkin dövlətlər, ilkin imperiyalar, çoxlu mərkəzləri olan dünya-sistemləri və s) yığım
  - Kapitalist yığımı
  - Ticarətə əsaslanan (ilkin dövlətlər, ilkin imperiyalar, çoxlu mərkəzləri olan dünya-sistemləri və s) yığım
- 

Sual: Dünya-sistemləri arasında qarşılıqlı əlaqə neçə şəbəkədən ibarət olmaqla formalaşır: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Dünya-sistemləri arasında qarşılıqlı əlaqə 4 şəbəkədən ibarət olmaqla formalaşır: Nə aid deyil? (Çəki: 1)

- Böyükəcmli mallar şəbəkəsi
  - Elitar mallar şəbəkəsi
  - Siyasi və hərbi şəbəkə
  - İnformasiya şəbəkəsi
  - İqtisadiyyat şəbəkəsi
- 

Sual: İlk olaraq LUayt mədəni təkamüldə neçə mərhələ fərqləndirmişdir (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
-

Sual: İlk olaraq LUayt mədəni təkamüldə iki mərhələ: "primitiv" cəmiyyət və sivilizasiya, həmçinin mərhələli keçidin realizasiyasında neçə inqilabı fərqləndirmişdir (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

### **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	5
Maksimal faiz	5
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Afrika ölkələrinin iqtisadi inkişafı səciyyələndirilir (Çəki: 1)

- Milli səviyyənin vəziyyətini
  - Dünya iqtisadiyyatının konyunkturasını
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
  - Beynəlxalq iqtisadi əlaqələrə uzun müddətli tendensiyalarını
  - Qeyri-bərabərlik
- 

Sual: Afrika ölkələrinin iqtisadi inkişafı səciyyələndirilir (Çəki: 1)

- Milli səviyyənin vəziyyətini
  - Dünya iqtisadiyyatının konyunkturasını
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
  - Dayanıqsızlıq
- 

Sual: Afrika ölkələrinin iqtisadi inkişafı səciyyələndirilir (Çəki: 1)

- Milli səviyyənin vəziyyətini
  - Dünya iqtisadiyyatının konyunkturasını
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
  - Beynəlxalq iqtisadi əlaqələrə uzun müddətli tendensiyalarını
  - Xüsusilə iqtisadi mənşəli irimiqyaslı böhran hadisəsi
- 

Sual: Afrika ölkələrinin iqtisadi inkişafı səciyyələndirilir (Çəki: 1)

- Milli səviyyənin vəziyyətini
  - Milli səviyyənin vəziyyətini
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
  - Beynəlxalq iqtisadi əlaqələrə uzun müddətli tendensiyalarını
  - Siyasi amillərlə bağlı olunan irimiqyaslı böhran hadisəsi.
-

Sual: Afrika ölkələrinin iqtisadi inkişafı səciyyələndirilir (Çəki: 1)

- Milli səviyyənin vəziyyətini
  - Dünya iqtisadiyyatının konyunkturasını
  - Dünya iqtisadiyyatının uzun müddətli tendensiyalarını
  - Beynəlxalq iqtisadi əlaqələrə uzun müddətli tendensiyalarını
  - İqtisadi mənşəli və siyasi amillərlə bağlı olunan irimiqyaslı böhran hadisəsi.
- 

### **BÖLMƏ: 0803**

Ad	0803
Suallardan	12
Maksimal faiz	12
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Afrikada kənd təsərrüfatında böhran səbəbləri arasında (Çəki: 1)

- İstehsalın ekstensiv xarakteri
  - Primitiv material bazası
  - Aqrar əlaqələrinin arxaik formaları
  - Agrosferaya böyük demoqrafik təzyiq
  - Şəhər əhalisinin çoxluğu
- 

Sual: Afrikada kənd təsərrüfatında böhran səbəbləri arasında (Çəki: 1)

- İstehsalın ekstensiv xarakteri
  - Primitiv material bazası
  - Aqrar əlaqələrinin arxaik formaları
  - Agrosferaya böyük demoqrafik təzyiq
  - Şəhər əhalisinin çoxluğu
- 

Sual: Afrikada kənd təsərrüfatında böhran səbəbləri arasında (Çəki: 1)

- İstehsalın ekstensiv xarakteri
  - Primitiv material bazası
  - Aqrar əlaqələrinin arxaik formaları
  - Agrosferaya böyük demoqrafik təzyiq
  - Şəhər əhalisinin çoxluğu
- 

Sual: ASəhf cavabı tapmalı.Afrikada heyvandarlığın çox aşağı məhsuldarlığına səbəb olur. (Çəki: 1)

- Buynuzlu mal-qaranın aşağı çoxaltma səviyyəsi
- Xidmətin qeyri-kafi vəziyyəti
- Baytar xidmətin qeyri-kafi vəziyyəti
- Müasir alaf ehtiyatının yoxluğu
- Yaşayış mühitində böyük demoqrafik təzyiq

---

Sual: Səhf cavabı tapmalı. Afrikada bu gün sənaye əsaslanır (Çəki: 1)

- Orta səviyyəli texnologiyaya
  - İstehsalatın məhdud spesifikasiyasına
  - Yerli bazara səmtləşdirilməsi
  - Aşağı rəqabətə davamlılığa
  - Primitiv material bazası
- 

Sual: Səhf cavabı tapmalı. Sənayenin səciyyəvi hall (Çəki: 1)

- Texnologiyaların geniş idxalı
  - Avadanlıqların geniş idxal
  - Xarici investorların cəlb edilməsi
  - Xarici idarə etmə kadrların cəlb edilməsi
  - Sənaye təhsilinin idxalı
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstayn fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portuqaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar
  - 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sistemini daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir
  - Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya ” prosesi vasitəsilə bütün dünyaya yayılması
  - XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstayn “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır
  - Neofedalizmə kecid Yalnız üfüqi əlaqələr sistemi olan avtoritar regionların “mozaikası” yaranır
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstayn fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

- “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portuqaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar
- 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sistemini daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir
- Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya ” prosesi vasitəsilə bütün dünyaya yayılması

● XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstain “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır

● Demokratik faşizm: Dünya iki kastaya bölünür: a) Dünya əhalisinin təxminən 20%-ni əhatə edən yüksək təbəqə - kifayət qə- dər yüksək səviyyəli equalitar bölgü sisteminə əsaslanacaq b) Aşağı təbəqə - əhalinin yerdə qalan 80 %-i: Siyasi, sosial və iqtisadi hüquqlardan məhrum olan zəhmətkeşlər Hitlerin “yeni qaydası” qeyd edilən sistemə çox yaxındır

---

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstainın fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

● “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portuqaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar

● 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sisteminə daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir

● Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması

● XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstain “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya, Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır

● Yüksək equalitar dünya qaydasına kecid – Cox utopik səslənir, lakin bu ssenarini inkar etmək də düzgün olmazdı. Bu ssenarının reallaşması üçün istehlak xərclərinin əhəmiyyətli dərəcədə məhdudlaşması labüddür. Lakin bu yoxsulluğun sosiallaşdırılması anlamını verməməlidir. Ona görə ki, bu halda ssenarının reallaşması siyasi cəhətdən mümkünzsüzleşəcəkdir

---

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstainın fərqləndirdiyi mərhələyə aid deyil: (Çəki: 1)

● “Uzun” XVI əsrin (1640) sonunda İngiltərə və Şimali Fransa “nüvə”ni, Aralıq dənizi zonası (İspaniya, Portuqaliya, İtaliya, Cənubi Fransa) “yarıməyaləti”, Şərqi Avropa və Latin Amerikası “əyaləti” formalaşdırılmışlar

● 1640-1760-cı illərdə dünya kapitalist sistemi sabit artım dövrünə qədəm qoyur: ABŞ-ın Şimali, Rusiya və İsveç “yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” genişləndirmiş, kapitalist sisteminə daxil olmayan ərazilər isə onun xarici zonasını təşkil etmişdir

● Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması

● XVIII əsrin sonu XX əsrin başlanğıcında – (bu dövrü Vallerstain “Kapitalist dünya – iqtisadiyyatlarının böyük müdaxiləsinin ikinci erası” adlandırır) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət dayanıqlı “nüvə”, Şərqi və Cənubi Avropa, Rusiya,

Yaponiya və Latin Amerikasının bəzi inkişaf etmiş ölkələrindən ibarət “yarıməyalət” və müstəmləkə, yarımmüstəmləkə (Asiya, Afrika və Latin Amerikası) ölkələrindən ibarət “əyalət” meydana çıxmışdır

- Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıkış edəcəkdir
- 

Sual: Dünya-sistem yanaşması konsepsiyası kapitalist dünya-iqtisadiyyatlarının əsas xarakterik cəhətlərinə aşağıdakılardır aid deyil: (Çəki: 1)

- Sistemin əsas hərəkətverici qüvvəsi kimi fasiləsiz kapital yiğimi prosesi
  - Mərkəz və əyalət arasında gərginlik yaranan “əsas” əmək bölgüsünün tətbiqi
  - Sistemdaxili qeyri-bərabər mübadilə məkan formalarında meydana çıxır
  - Sistemin strukturunda yarıməyalətin mövcudluğu
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıkış edəcəkdir
- 

Sual: Dünya-sistem yanaşması konsepsiyası kapitalist dünya-iqtisadiyyatlarının əsas xarakterik cəhətlərinə aşağıdakılardır aid deyil: (Çəki: 1)

- Kapitalist dünya-iqtisadiyyatlarının sərhədlərinin suveren ölkələrin dövlətlərarası sərhədləri ilə üst-üstə düşməsi
  - Kapitalist dünya-iqtisadiyyatlarının XIX əsrə deyil, daha erkən “uzun XIV əsrə” meydana gəlməsi
  - Kapitalist dünya-iqtisadiyyatlarının əvvəlcə dönyanın bir hissəsində (Şimal-Qərbi Avropa) yaranması, sonrakı dövrlərdə isə xüsusi “inkorporasiya” prosesi vasitəsilə bütün dünyaya yayılması
  - Sistemdə hegemon dövlət, yaxud dövlətlərin mövcudluğunun qacılmalıdır. Bu hegemonluq nisbətən qısamüddətli olur və yerdəyişmələrə məruz qalır
  - Xaos situasiyasını daha da dərinləşdirən amillərdən biri kimi XIV yüzilliyin ortalarında baş vermiş “Qara ölüm” tipli yeni qlobal epidemiyalar çıkış edəcəkdir
- 

## **BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	6
Maksimal faiz	6
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Səhv cavabı tapın. Nə Hindistanı investisiyaların cəlbedici edir. (Çəki: 1)

- Nəhəng bazar
  - Daima artan bazar
  - İnkışaf edən infrastruktura
  - Çətin maliyyə sektoru
  - Aşağı infliyasiya
- 

Sual: Səhv cavabı tapın. Nə Hindistanı investisiyaların cəlbedici edir. (Çəki: 1)

- Çevik tənzimlýicilər
  - Güzəstlər
  - Möhkəm dövlət
  - Yaxşı iqtisadi perspektiv
  - Aşağı inflyasiya
- 

Sual: Hindistanın əlverişli mühiti gətirib çıxarır (Çəki: 1)

- yüksək artım səviyyəsinə
  - möhkəm dövlətə
  - yaxşı iqtisadi perspektivə
  - infrastrukturanın inkişafına
  - işsizliyin azalmasına
- 

Sual: Hansı fakir düzdür (Çəki: 1)

- Hindistan indi açıq bazar iqtisadiyyatının inkişafın yolundadır, buna baxmayaraq hər halda ölkədə keçmiş siyasetinin izləri.qalır
  - Hindistan indi bazar iqtisadiyyatına keçib, buna baxmayaraq hər halda ölkədə keçmiş siyasetinin izləri.qalır
  - Hindistan indi planlı bazar iqtisadiyyatının inkişafın yolundadır, buna baxmayaraq hər halda ölkədə keçmiş siyasetinin izləri.qalır
  - Hindistan indi tənzimlənən bazar iqtisadiyyatının inkişafın yolundadır, buna baxmayaraq hər halda ölkədə keçmiş siyasetinin izləri.qalır
  - Hindistan indi dünya bazarına integrasiya yolundadır, buna baxmayaraq hər halda ölkədə keçmiş siyasetinin izləri.qalır
- 

Sual: Səhf cavab. 1990-cı ilin əvvəlində nə başlamışdır (Çəki: 1)

- İqtisadi liberallaşdırma
  - Sənayeyə dövlət nəzarətindən imtina
  - Dövlət müəssisələrinin özəlləşdirməsi
  - Xarici ticarətə nəzarətin azalması
  - Kənd təsərrüqfatına dövlət nəzarətindən imtina
- 

Sual: Səhf cavab. 1990-cı ilin əvvəlində nə başlamışdır (Çəki: 1)

- İqtisadi liberallaşdırma
  - Sənayeyə dövlət nəzarətindən imtina
  - Dövlət müəssisələrinin özəlləşdirməsi
  - Investisiyalara nəzarətin azalması
  - Kənd təsərrüqfatına dövlət nəzarətindən imtina
- 

## **BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

---

Sual: Səhf cavab. Hindistanın iqtisadiyyatı müxtəlifdir və əsasən əhatə edir (Çəki: 1)

- Ənənəvi kənd təsərrüfatını
  - Müasir kənd təsərrüfatını
  - Əl işlərini
  - Müasir sənayelərin geniş diapazonunu
  - Maaliyyə münasibətlərini
- 

Sual: Səhf cavab. Hindistanın iqtisadiyyatı müxtəlifdir və əsasən əhatə edir (Çəki: 1)

- Ənənəvi kənd təsərrüfatını
  - Müasir kənd təsərrüfatını
  - Müxtəlif xidmət tiplərinini.
  - Müasir sənayelərin geniş diapazonunu
  - Maaliyyə münasibətlərini
- 

Sual: Hədistanda iqtisadi artımın əsas mənbəyi. (Çəki: 1)

- Xidmət sektoru
  - Müasir kənd təsərrüfatı
  - Müasir sənaye
  - Əl işlərini
  - Ənənəvi kənd təsərrüfatı
- 

Sual: Hindistan aşağıdakı xidmətlərin əsas ixracatçısı oldu (Çəki: 1)

- informasiya texnologiyaları
  - maaliyyə
  - təhsil
  - [səhiyyə
  - siğorta
- 

Sual: Hindistan aşağıdakı xidmətlərin əsas ixracatçısı oldu (Çəki: 1)

- maaliyyə
  - təhsil
  - səhiyyə
  - siğorta
  - programlaşdırma
- 

Sual: 2010-cu ildə Hindistan iqtisadiyyatı dünya maliyyə böhranından sonra bərpa edildi, əsasən aşağıdakıların köməyilə (Çəki: 1)

- güclü daxili tələb
- güclü xarici tələb
- güclü xarici tələb
- dövlət tənzimlənməsi

xarici maliyyə dəstəyi

---

Sual: Müasir dövrdə kapitalist dünya-sistemi (dünya-iqtisadiyyatları) hissədən ibarət olmaqla fəaliyyətdədir səhv cavab tapın: (Çəki: 1)

- “Mərkəz və əyalət” – arasında dünya ölkələri
  - “Nüvə” – yüksək inkişaf etmiş ölkələr
  - “Yarıməyalət” – postsosialist ölkələri və qismən inkişaf etməkdə olan ölkələr
  - “Əyalət” – üçüncü dünya ölkələri
  - “Əyalət” – dördüncü dünya ölkələri
- 

Sual: Dünya-sistem yanaşmasının neçə əsas istiqamətləri var? (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Dünya-sistem yanaşmasının neçə əsas istiqamətləri nə nə aid deyil? (Çəki: 1)

- Hegemonluq
  - Dünya “Otuzillik müharibələr”
  - Yenidən strukturlaşma razılaşmaları
  - Dominantlıq dövrü
  - Ətalətlik dövrü
- 

Sual: Vallerstaynın hegemonluq tsikləri konsepsiyası Dünya-sistem yanaşmasının neçə əsas istiqamətləri nə nə aid deyil? (Çəki: 1)

- Tənəzzül və yeni rəqiblər
  - Dünya “Otuzillik müharibələr”
  - Yenidən strukturlaşma razılaşmaları
  - Dominantlıq dövrü
  - Ətalətlik dövrü
- 

Sual: İVallerstaynın hegemonluq tsikləri konsepsiyasına əsasən Hegemonluğa hansıdövlət aid deyil? (Çəki: 1)

- Hollandiya
  - Böyük Britaniya
  - ABŞ
  - Almaniya
- 

Sual: İVallerstaynın hegemonluq tsikləri konsepsiyasına əsasən Dünya “Otuzillik müharibələr”ə nə aid deyil? (Çəki: 1)

- 30 illik müharibə (Qabsburq dünya-imperiyaları ilə)
- Napoleon müharibələri (Napoleonun dünya-imperiyası ilə) 1792-1815
- Birinci və İkinci Dünya müharibələri (2-ci və 3-cü reyxin dünya-imperiyaları ilə) 1914-1918, 1939-1945

Hollandiya- Böyük Britaniya müharibəsi

---

Sual: İVallerstaynın hegemonluq tsikləri konsepsiyasına əsasən yenidən strukturlaşma razılaşmalarına nə aid deyil? (Çəki: 1)

- Vestfal müqaviləsi 1648
  - Vyana konfransı, 1815
  - Yalta konfransı 1945
  - Yalta müqaviləsi 1648
- 

Sual: İVallerstaynın hegemonluq tsikləri konsepsiyasına əsasən Dominantlıq dövrünə nə aid deyil? (Çəki: 1)

- 1620-1650
  - 1815-1873
  - 1945-1967
  - 1945-1955
- 

Sual: İVallerstaynın hegemonluq tsikləri konsepsiyasına əsasən Tənəzzül və yeni rəqiblərnə nə aid deyil? (Çəki: 1)

- 1650-1672, Böyük Britaniya və Fransa
  - 1873-1896, ABŞ və Almaniya
  - 1967 - ?, Al və Yaponiya, Çin
  - 1873-1896, Fransa və Almaniya
- 

Sual: Uzun yüzillik” tsiklləri və CArriqanı “yığımın sistem tsiklləri” (YST) arasında qarşılıqlı əlaqə modelində nə yoxdur? (Çəki: 1)

- Hollandiya
  - Böyük Britaniya
  - ABŞ
  - Çin
- 

Sual: Uzun yüzillik” tsiklləri və CArriqanı “yığımın sistem tsiklləri” (YST) arasında qarşılıqlı əlaqə modelində nə yoxdur? (Çəki: 1)

- Cari “Uzun yüzilliyyin” başlanğııcı (əvvəlki hegemonluğun “siqnal böhranı”)
  - Cari YST-in (yığımın sistem tsiklləri) başlanğııcı (əvvəlki hegemonluq və “uzun yüzilliyyin” “sonuncu böhranı”)
  - Hegemonluğun “siqnal böhranı”, cari YST rejimin yönüm dəyişkənliyi (növbəti “uzun yüzilliyyin” başlanğııcı)
  - Hegemonluğun “sonuncu böhranı” (cari “uzun yüzilliyyin” və cari YST-in sonu)
  - Hegemonluğun “Uzun yüzilliyyin” başlanğııcı ( “siqnal böhranı”)
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsində FBrodelin əsrlik trendlərinə nə aid deyil? (Çəki: 1)

- Birinci əsrlik trend 1507/10-1733/43
- İkinci əsrlik trend 1733/43 -1896
- Üçüncü əsrlik trend 1896-2050 (?)

Dördüncü əsrlik trend 1933/43 -2070

---

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə “Uzun yüzillik”-ə nə aid deyil? (Çəki: 1)

- 1560/80-1780/92
  - 1740-1930/45
  - 1870/97-?
  - 1970/97-?
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə YST (yığımın sistem tsiklləri)-nə nə aid deyil? (Çəki: 1)

- 1630/40-1780/92
  - 1780/92-1930/45
  - 1930/45-?
  - 1970/97-?
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə Hegemonluğun yüksəlişi və tənəzzülünə nə aid deyil? (Çəki: 1)

- Hollanda
  - Böyük Britaniya
  - ABŞ
  - Çin
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə Əsas rəqib-ə nə aid deyil? (Çəki: 1)

- İberiya-Avropa Qabsburq imperiyası
  - Fransa
  - Almaniya
  - Çin
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə A' faza K-1-ə nə aid deyil? (Çəki: 1)

- 1580-1609
  - 1740-1763
  - 1897-1913/20
  - 1780/92-1930/45
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə B' faza K-1-ə nə aid deyil? (Çəki: 1)

- 1609-1640
  - 1763-1792
  - 1913/20-1945
  - 1740-1763
-

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə Struktur dominantlıq -a nə aid deyil? (Çəki: 1)

- Vestfal sülhü 1648
  - Vyana konfransı 1815
  - Yalta və BMT 1945/47
  - Vestfal 1758
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə A<sup>2</sup> faza K-2-ə nə aid deyil? (Çəki: 1)

- 1640-1660
  - 1792-1817
  - 1945-1973
  - 1740-1763
- 

### **BÖLMƏ: 0903**

Ad	0903
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhf cavab. 2010-ci ildə yüksək inflasiyasının səbəbi oldu (Çəki: 1)

- sənaye inkişafı
  - ərzaq məhsularöna yüksək qiymətlər
  - 2009-cu ildə zəif mussonlarının təsiri
  - ərzağın paylaşdırılması sisteminə hökumətin hərəkətlərinin səmərəsizlikləri
  - xarici borcun artması
- 

Sual: Səhf cavab. 2010-cu ildə hakimiyyət (Çəki: 1)

- Yanacaq istehsalı sferasında subsidiyaları azaltmışdır
  - Gübrə istehsalı sferasında subsidiyaları azaltmışdır
  - Bəzi dövlət müəssisəsində səhmlərin kiçik faizini satmışdır
  - 3G tezlikli telekommunikasiyadan istifadə hüquqlarının auksionla satmışdır
  - Bəzi tənzimləmə alətlərindən imtina etmişdir
- 

Sual: Büdcə kəsrini azaltmaq üçün dövlət etdi (Çəki: 1)

- Yanacaq istehsalı sferasında subsidiyaları azaltmışdır
  - Gübrə istehsalı sferasında subsidiyaları azaltmışdır
  - 3G tezlikli telekommunikasiyadan istifadə hüquqlarının auksionla satmışdır
  - Bəzi dövlət müəssisəsində səhmlərin kiçik faizini satmışdır
  - Döxlət müəssisələrini özəlləşdirmişdir
-

Sual: Səhf cavab. Hindistanın uzun müddətli problemlərinə aiddir (Çəki: 1)

- Geniş yayılmış kasıbılıq
  - Uyğun gəlməyən fiziki infrastruktur
  - Uyğun gəlməyən sosial infrastruktur
  - Qeyri-kənd təsərrüfatı sahələrində işə dsüzəlmə imkanlarının məhdudiyyəti
  - Dünya maliyyə qruplarına olan borclar
- 

Sual: Səhf cavab. Hindistanın uzun müddətli problemlərinə aiddir (Çəki: 1)

- Səhf cavab. Hindistanın uzun müddətli problemlərinə aiddir
  - Yüksək keyfiyyətli ali təhsilə tam imkanın olmaması
  - Şəhərlərə kənd əhali miqrasiyası.
  - Şəhərlərə kənd əhali miqrasiyası.
  - Dünya maliyyə qruplarına olan borclar
- 

Sual: Hindistan kənd təsərrüfatı istehsalatın üzrə dünyada neçənci yeri tutur. (Çəki: 1)

- 2
  - 1
  - 3
  - 9
  - 5
- 

Sual: Bütün dənli məhsulları 1950-dən bəri hansı səbəbdən artmışdır (Çəki: 1)

- Müasir kənd təsərrüfatı metodlarının tətbiqi
  - Kənd təsərrüfatı kreditin və subsidiyaların verilmələri.
  - Beş illik planlarda kənd təsərrüfatına xüsusi diqqət
  - Texnologiyaların təkmilləşdirilməsi
  - kənd təsərrüfatı və sənaye məhsullarına lərişli qiymət pariteti
- 

## **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: 100 il əvvəl dünyada ən varlı ölkələrdən biri olan Argentina əsrin 30 ilini nədən əziyyət çəkirdi (Çəki: 1)

- işsizlikdən
- daxili borcdan
- resurs qırılığından
- əhali mirasiyasından
- periodik iqtisadi böhranlardan

---

Sual: 100 il əvvəl dünyada ən varlı ölkələrdən biri olan Argentina əsrin 30 ilini nədən əziyyət çəkirdi (Çəki: 1)

- işsizlikdən
  - daxili borcdam
  - resurs qıtlığından
  - əhali mirasiyasından
  - maliyyənin daimi kəsrindən
- 

Sual: 100 il əvvəl dünyada ən varlı ölkələrdən biri olan Argentina əsrin 30 ilini nədən əziyyət çəkirdi (Çəki: 1)

- işsizlikdən
  - daxili borcdam
  - resurs qıtlığından
  - əhali mirasiyasından]
  - cari hesabların daimi kəsrindən
- 

Sual: 100 il əvvəl dünyada ən varlı ölkələrdən biri olan Argentina əsrin 30 ilini nədən əziyyət çəkirdi (Çəki: 1)

- işsizlikdən
  - daxili borcdam
  - resurs qıtlığından
  - əhali mirasiyasından
  - yüksək inflasiyadan
- 

Sual: 100 il əvvəl dünyada ən varlı ölkələrdən biri olan Argentina əsrin 30 ilini nədən əziyyət çəkirdi (Çəki: 1)

- işsizlikdən
  - daxili borcdam
  - resurs qıtlığından]
  - əhali mirasiyasından
  - xarici borcdan
- 

Sual: 100 il əvvəl dünyada ən varlı ölkələrdən biri olan Argentina əsrin 30 ilini nədən əziyyət çəkirdi (Çəki: 1)

- işsizlikdən
  - daxili borcdam
  - resurs qıtlığından
  - əhali mirasiyasından
  - kapitalın axıb getməsindən
- 

Sual: Yəni keçid – birbaşa ekstensiv inkişafın potensialından asılıdır və bu nöqteyi-nəzərdən də 5 mərhələni fərqləndirmək olar: Nə aid deyil? (Çəki: 1)

- Geniş təsərrüfat (sənətkarlığın ilkin yaranışı)
- Rayon təsərrüfatı (şəhər və kənd arasında mübadilənin genişlənməsi)

- Milli təsərrüfat (manufakturaların meydana gəlməsi)
  - Dünya təsərrüfatı (fabrikin hökmranlığı)
  - Kənd təsərrüfat (manufakturaların meydana gəlməsi)
- 

Sual: K.Bulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini neçə mərhələyə bölmüşdür (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Nə aid deyil? (Çəki: 1)

- Ənənəvi cəmiyyət mərhələsi
  - Keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi
  - Həllədici irəliləyiş mərhələsi
  - Yetkinlik mərhələsi
  - Inkişaf mərhələsi
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Nə aid deyil? (Çəki: 1)

- Keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi
  - Yetkinlik mərhələsi
  - Həllədici irəliləyiş mərhələsi
  - Yüksək kütləvi istehlak mərhələsi
  - Inkişaf mərhələsi
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Ənənəvi cəmiyyət mərhələsinə Nə aid deyil? (Çəki: 1)

- Bütün Şərqi tiranlığı
  - Yunan-Roma sivilizasiyası
  - orta əsr Avropası (XVII əsrin sonuna qədər)
  - Avropa: XVII-XVIII əsrin əvvəlləri
-

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsinə nə aiddir? (Çəki: 1)

- Avropa: XVII-XVIII əsrin əvvəlləri
  - Bütün Şərq tiranlığı
  - Yunan-Roma sivilizasiyası
  - orta əsr Avropası (XVII əsrin sonuna qədər)
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Həllədici irəliləyiş mərhələsinə Nə aid deyil? XVIII-XIX əsrlə r: (Çəki: 1)

- İngiltərə- 1783-cü il
  - Fransa- 1860
  - ABŞ - 1860
  - Rusiya – 1914
  - Almaniya-1905
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Həllədici irəliləyiş mərhələsinə Nə aid deyil? XVIII-XIX əsrlə r: (Çəki: 1)

- Kanada - 1914
  - Hindistan- 1950
  - Çin – 1950
  - Almaniya-1905
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Yetkinlik mərhələsi Nə aid deyil? (Çəki: 1)

- İngiltərə - 8501
  - ABŞ - 1900
  - Almaniya
  - Fransa – 1910
  - Hindistan- 1930
- 

Sual: 90KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi

istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Yetkinlik mərhələsi Nə aid deyil? (Çəki: 1)

- Yaponiya- 1940
  - İngiltərə - 8501
  - ABŞ – 1900
  - Hindistan- 1930
- 

Sual: KBulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinə ikinci etiraz URostoudan (1916) gəldi O, “İqtisadi artımın mərhələləri Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə qarşı çıxan URostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5 mərhələyə bölmüşdür Yüksək kütləvi istehlak mərhələsinə nə aiddir? (Çəki: 1)

- İnkışaf etmiş ölkələrdə müasir dövr
  - Avropa: XVII-XVIII əsrin əvvəlləri
  - Bütün Şərqi tıranlığı
  - Yunan-Roma sivilizasiyası
  - orta əsr Avropası (XVII əsrin sonuna qədər)
- 

Sual: Dünya kapitalist sisteminin formalaşmasında İVallerstayn neçə əsas mərhələni fərqləndirir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

## **BÖLƏM: 1002**

Ad	1002
Suallardan	7
Maksimal faiz	7
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Arqentina hökuməti böhrandan çıxməq üçün nə etdi (Çəki: 1)

- kapitalın axıb getməsinin qarşısını aldı
  - maliyyənin daimi kəsrini azaltdı
  - cari hesabların daimi kəsrini azaltdı
  - yüksək inflasiyanı azaltdı
  - işi qüvvəsindən istifadə etdi
- 

Sual: Arqentina hökuməti böhrandan çıxməq üçün nə etdi (Çəki: 1)

- maliyyənin daimi kəsrini azaltdı,
- kapitalın axıb getməsinin qarşısını aldı

- cari hesabların daimi kəsrini azaltdı,
  - yüksək inflasiyanı azaltdı,
  - borcun rekostruksiya etdi
- 

Sual: Arqentina hökuməti böhrandan çıxmaq üçün nə etdi (Çəki: 1)

- kapitalın axıb getməsinin qarşısını aldı
  - maliyyənin daimi kəsrini azaltdı,
  - cari hesabların daimi kəsrini azaltdı,
  - yüksək inflasiyanı azaltdı,
  - istehsal gücündən istifadə etdi
- 

Sual: Arqentina hökuməti böhrandan çıxmaq üçün nə etdi (Çəki: 1)

- kapitalın axıb getməsinin qarşısını aldı
  - maliyyənin daimi kəsrini azaltdı,
  - cari hesabların daimi kəsrini azaltdı,
  - yüksək inflasiyanı azaltdı.
  - borc yükünü azaldı
- 

Sual: Arqentina hökuməti böhrandan çıxmaq üçün nə etdi (Çəki: 1)

- kapitalın axıb getməsinin qarşısını aldı
  - maliyyənin daimi kəsrini azaltdı,
  - cari hesabların daimi kəsrini azaltdı,
  - cari hesabların daimi kəsrini azaltdı,
  - eynəlxalq maliyyə bazarının imkanlarından istifadə etdi
- 

Sual: Arqentina hökuməti böhrandan çıxmaq üçün nə etdi (Çəki: 1)

- kapitalın axıb getməsinin qarşısını aldı
  - maliyyənin daimi kəsrini azaltdı,
  - cari hesabların daimi kəsrini azaltdı,
  - yüksək inflasiyanı azaltdı,
  - valyuta siyasetinin ekspansiya prinsiplərindən istifadə etdi
- 

Sual: Arqentina hökuməti böhrandan çıxmaq üçün nə etdi (Çəki: 1)

- kapitalın axıb getməsinin qarşısını aldı
  - maliyyənin daimi kəsrini azaltdı,
  - maliyyənin daimi kəsrini azaltdı,
  - maliyyənin daimi kəsrini azaltdı,
  - vergi siyasetinin ekspansiya prinsiplərindən istifadə etdi
- 

### **BÖLMƏ: 1003**

Ad	1003
Suallardan	5
Maksimal faiz	5
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>

---

Sual: Arqentinada ekspansiyalı vergi siyasəti nəyə səbəb olur (Çəki: 1)

- inflasiyanın güclənməsinə
  - kapitalın axıb getməsinə
  - maliyyənin daimi kəsrinin artmasına
  - cari hesabların daimi kəsrinin artmasına
  - əhali mirasiyasına
- 

Sual: Arqentinada ekspansiyalı vergi siyasəti nəyə səbəb olur (Çəki: 1)

- inflasiyanın güclənməsinə
  - işsizliyə
  - maliyyənin daimi kəsrinin artmasına
  - cari hesabların daimi kəsrinin artmasına
  - əhali mirasiyasına
- 

Sual: Arqentinada ekspansiyalı vergi siyasəti nəyə səbəb olur (Çəki: 1)

- inflasiyanın güclənməsinə
  - kapitalın axıb getməsinə
  - işsizliyə
  - cari hesabların daimi kəsrinin artmasına
  - əhali mirasiyasına
- 

Sual: Arqentinada ekspansiyalı valyuta siyasəti nəyə səbəb olur (Çəki: 1)

- inflasiyanın güclənməsinə
  - resurs qıtlığına
  - resurs qıtlığına
  - cari hesabların daimi kəsrinin artmasına
  - əhali mirasiyasına
- 

Sual: Arqentinada ekspansiyalı valyuta siyasəti nəyə səbəb olur (Çəki: 1)

- inflasiyanın güclənməsinə
  - resurs qıtlığına
  - resurs qıtlığına
  - cari hesabların daimi kəsrinin artmasına
  - əhali mirasiyasına
- 

## **BÖLMƏ: 1101**

Ad	1101
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: İqtisadi islahat keçirmək üçün ÇXR hansı yollulu seçmişdir. (Çəki: 1)

- təkamül
  - inqilabi
  - sosial-inqilabi
  - sosial-islahat
  - sosial- təkamül
- 

Sual: ÇXR-da keçirilən iqtisadi islahatın əsasında ideyası dırılmışdır. (Çəki: 1)

- planla-bazarın əlaqələndirilməsi
  - iqtisadiyyatın dövlət tənzimlənməsi
  - bazarın dövlət tənzimlənməsi
  - planlı iqtisadiyyat
  - planla-tənzimlənmənin əlaqələndirilməsi
- 

Sual: İqtisadi islahat keçirmək üçün ÇXR hansı yollulu seçmişdir. (Çəki: 1)

- təkamül
  - inqilabi-təkamül
  - sosial-inqilabi
  - sosial-islahat
  - sosial- təkamül
- 

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş iqtisadiyyatın dövlət tənzimlənməsi ideyası məhsildarlığın yüksəldilməsini stimlləyədirməli idi.
  - ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş planla-bazarın əlaqələndirilməsi ideyası məhsildarlığın yüksəldilməsini stimlləyədirməli idi.
  - ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş bazarın dövlət tənzimlənməsi ideyası məhsildarlığın yüksəldilməsini stimlləyədirməli idi.
  - ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş planlı iqtisadiyyat ideyası məhsildarlığın yüksəldilməsini stimlləyədirməli idi.
  - ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş planla-tənzimlənmənin əlaqələndirilməsi ideyası məhsildarlığın yüksəldilməsini stimlləyədirməli idi.
- 

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş iqtisadiyyatın dövlət tənzimlənməsi ideyası xalq təsərrüfatının yüksək inkişafına səbəb olmalı idi.
- ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş planla-bazarın əlaqələndirilməsi ideyası xalq təsərrüfatının yüksək inkişafına səbəb olmalı idi.
- ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş bazarın dövlət tənzimlənməsi ideyası xalq təsərrüfatının yüksək inkişafına səbəb olmalı idi.
- ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş planlı iqtisadiyyat ideyası xalq təsərrüfatının yüksək inkişafına səbəb olmalı idi.
- ÇXR-da keçirilən iqtisadi islahatın əsasında durmuş planla-tənzimlənmənin

əlaqələndirilməsi ideyası xalq təsərrüfatının yüksək inkişafına səbəb olmalı idi.

---

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- Hələ də ÇXR-da iqtisadiyyatın səmərəli dövlət tənzimlənməsi tapılmamışdır.
  - Hələ də ÇXR-da iqtisadiyyatın plan-bazar birliyinin səmərəli əlaqələndirilməsi tanılmamışdır.
  - Hələ də ÇXR-da iqtisadiyyatın bazarın səmərəli tənzimlənməsi tanılmamışdır.
  - Hələ də ÇXR-da səmərəli planlı iqtisadiyyat tapılmamışdır.
  - Hələ də ÇXR-da iqtisadiyyatın plan-tənzimləmə birliyinin səmərəli əlaqələndirilməsi tanılmamışdır.
- 

## BÖLMƏ: 1102

Ad	1102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ÇXR-da 1992-ci ildən başlayaraq dövlət tənzimlənməsinin roll (Çəki: 1)

- indiqativ planlaşdırma səviyyəsinə endirilmişdir.
  - indiqativ planlaşdırma səviyyəsinə qaldırılmışdır.
  - direktiv planlaşdırma səviyyəsinə qaldırılmışdır.
  - direktiv planlaşdırma səviyyəsinə endirilmişdir.
  - indiqativ programlaşdırma səviyyəsinə endirilmişdir.
- 

Sual: ÇXR-da 1992-ci ildən başlayaraq dövlət tənzimlənməsinin roll (Çəki: 1)

- indiqativ planlaşdırma səviyyəsinə endirilmişdir.
  - indiqativ planlaşdırma səviyyəsinə endirilmişdir.
  - direktiv planlaşdırma səviyyəsinə qaldırılmışdır.
  - direktiv planlaşdırma səviyyəsinə endirilmişdir.
  - indiqativ programlaşdırma səviyyəsinə qaldırılmışdır.
- 

Sual: ÇXR-da 1992-ci ildən başlayaraq dövlət tənzimlənməsinin roll (Çəki: 1)

- indiqativ planlaşdırma səviyyəsinə endirilmişdir.
  - indiqativ planlaşdırma səviyyəsinə qaldırılmışdır.
  - direktiv planlaşdırma səviyyəsinə qaldırılmışdır.
  - direktiv planlaşdırma səviyyəsinə endirilmişdir.
  - indiqativ pronozlaşdırma səviyyəsinə qaldırılmışdır.
- 

Sual: ÇXR-da iqtisadi islahatın hansı istiqaməti seçilmişdir? cərrahiyə (Çəki: 1)

- mövcud tənzimləmə mexanizminin təkmilləşdirilməsi
- mövcud planlaşdırma mexanizminin təkmilləşdirilməsi

- mövcud programlaşdırma mexanizminin təkmilləşdirilməsi
  - cərrahiyə
  - mövcud idarəetmə mexanizminin təkmilləşdirilməsi
- 

Sual: ÇXR-da iqtisadi islahatın hansı istiqaməti seçilmişdir? (Çəki: 1)

- cərrahiyə
  - mövcud idarəetmə mexanizminin təkmilləşdirilməsi
  - mövcud tənzimləmə mexanizminin təkmilləşdirilməsi
  - mövcud planlaşdırma mexanizminin təkmilləşdirilməsi
  - mövcud proqnozlaşdırma mexanizminin təkmilləşdirilməsi
- 

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- ÇXR-da qeyri-ərzaq bazarı genişlənmiş və bununla da ilkin kapiital yiğimi başlamıiodır.
  - ÇXR-da əmtəə bazarının genişlənmiş və bununla da ilkin kapiital yiöimi başlamıiodır.
  - ÇXR-da ərzaq bazarı genişlənmiş və bununla da ilkin kapiital yiğimi başlamışdır.
  - ÇXR-da daxili bazar genişlənmiş və bununla da ilkin kapiital yiğimi başlamışdır.
  - ÇXR-da istehlak bazarı genişlənmiş və bununla da ilkin kapiital yiğimi başlamıiodır.
- 

### **BÖLƏM: 1103**

Ad	1103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: 1990-ci ildən təxminən istehsal və reallaşdırmanın neçə faizi qeyri-dövlət müəssisələri tərəfindən həyata keçirilmişdir (Çəki: 1)

- 50
  - 55
  - 60
  - 40
  - 75
- 

Sual: Əmtəə axınının əsasən nə tərəfindən aparılması genişlənmişdir. (Çəki: 1)

- əmtəə birjları
  - topdansatış ticarət
  - dövlət satınalma
  - dövlət tədarük
  - pərakəndə ticarət
-

Sual: İstər dövlətdən, istərsə də bələdiyyə orqanlarından daxil olan nələr xalq təsərrüfatının inkişafının əsas istiqamətlərini müəyyən edirdi. (Çəki: 1)

- direktivlər
  - planlar
  - göstərişlər
  - proqramlar
  - dekretlər
- 

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- Çin islahatçılarının fikrincə istehsal vasitələri üzərində əsasən dövlət mülkiyyəti hakim olmalıdır.
  - Çin iqtiadçıların fikrincə istehsal vasitələri üzərində əsasən dövlət mülkiyyəti hakim olmalıdır.
  - Çin iqtiadçıların fikrincə istehsal vasitələri üzərində əsasən xüsusi mülkiyyəti hakim olmalıdır.
  - Çin iqtiadçıların fikrincə istehsal vasitələri üzərində əsasən bələddiyə mülkiyyəti hakim olmalıdır.
  - Çin hakimiyyətinin fikrincə istehsal vasitələri üzərində əsasən bələddiyə mülkiyyəti hakim olmalıdır.
- 

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- 1992-ci ildən qarışq mülkiyyət forması yaradılması nəzərdə tutuldu ki, yenə də dövlət mülkiyyətinin üstünlüyü qeyd olunurdu.
  - 1992-ci ildən xüsusi mülkiyyət forması yaradılması nəzərdə tutuldu ki, yenə də dövlət mülkiyyətinin üstünlüyü qeyd olunurdu.
  - 1992-ci ildən bələddiyə mülkiyyət forması yaradılması nəzərdə tutuldu ki, yenə də dövlət mülkiyyətinin üstünlüyü qeyd olunurdu.
  - 1992-ci ildən qarışq mülkiyyət forması yaradılması nəzərdə tutuldu ki, yenə də xüsusi mülkiyyətinin üstünlüyü qeyd olunurdu.
  - 1992-ci ildən qarışq mülkiyyət forması yaradılması nəzərdə tutuldu ki, yenə də bələddiyə mülkiyyətinin üstünlüyü qeyd olunurdu.
- 

Sual: Hansı fikir düzdür (Çəki: 1)

- Özəlləşdirmə nəzərdə tutlusa da siyasi hakimiyyət bu imkanın genişləndirilməsindən çəkinirdi.
  - Milliləşdirmə nəzərdə tutlusa da siyasi hakimiyyət bu imkanın genişləndirilməsindən çəkinirdi.
  - Özəlləşdirmə nəzərdə tutlusa da ictimaiyyət bu imkanın genişləndirilməsindən çəkinirdi.
  - Milliləşdirmə nəzərdə tutlusa da ictimaiyyət bu imkanın genişləndirilməsindən çəkinirdi.
  - Dövlətsizləşdirmə nəzərdə tutlusa da ictimaiyyət bu imkanın genişləndirilməsindən çəkinirdi.
- 

## **BÖLMƏ: 1201**

Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhv cavabə tapən. MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- bazar münasibətlərinin yoxluğu
- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- xammal xarakteri kəsb etdiyi,
- bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- bazar istiqamətli islahatların həyata keçirilməsi;

Sual: Səhv cavabə tapən. MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- bazar münasibətlərinin yoxluğu
- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- xammal xarakteri kəsb etdiyi,
- bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;

Sual: MSəhv cavabə tapən. DB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- bazar münasibətlərinin yoxluğu
- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- xammal xarakteri kəsb etdiyi,
- bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;

Sual: Səhv cavabə tapən. MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- bazar münasibətlərinin yoxluğu
- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- xammal xarakteri kəsb etdiyi,
- bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- dövlət sektorunun özəlləşdirilməsi;

Sual: Səhv cavabə tapən. MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- bazar münasibətlərinin yoxluğu
- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- xammal xarakteri kəsb etdiyi,
- bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- demokratik vətəndaş cəmiyyətinin formalasdırılması.

Sual: Səhv cavabə tapən. MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- xammal xarakteri kəsb etdiyi,

- ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı və sosial
  - ayrı-ayrı regionların qeyri-bərabər sosial inkişafı
  - bazar istiqamətli islahatların həyata keçirilməsi;
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
  - xammal xarakteri kəsb etdiyi,
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı və sosial
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı və sosial
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
  - xammal xarakteri kəsb etdiyi,
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı və sosial
  - ayrı-ayrı regionların qeyri-bərabər sosial inkişafı
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
  - xammal xarakteri kəsb etdiyi,
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı və sosial
  - ayrı-ayrı regionların qeyri-bərabər sosial inkişafı
  - dövlət sektorunun özəlləşdirilməsi;
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin keçmiş problemləri (Çəki: 1)

- xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
  - xammal xarakteri kəsb etdiyi,
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı və sosial
  - ayrı-ayrı regionların qeyri-bərabər sosial inkişafı
  - demokratik vətəndaş cəmiyyətinin formallaşdırılması.
- 

## **BÖLƏM: 1202**

Ad	1202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
- iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;

- struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - bazar münasibətlərinin yoxluğu
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - xarici iqtisadi integrasiyanın demək olar ki olmadığı
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - xammal xarakteri kəsb etdiyi,
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- [bazar istiqamətli islahatların həyata keçirilməsi];
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - ayrı-ayrı regionların qeyri-bərabər sosial inkişafı
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- demokratik vətəndaş cəmiyyətinin formalasdırılması.
- iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
- struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
- dövlət sektorunun özəlləşdirilməsi;

ayrı-ayrı regionların qeyri-bərabər sosial inkişafı

---

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması;
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - ayrı-ayrı regionların qeyri-bərabər iqtisadi inkişafı
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
  - iqtisadiyyatın liberallaşdırılması və onun açıqlığının artırılması;
  - demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması;
  - dövlət sektorunun özəlləşdirilməsi;
  - bütün sisteminin ətraf dünyadan izolə olunduğu,
- 

Sual: Səhv cavabə tapən.MDB ölkələrin indiki problemləri (Çəki: 1)

- bazar istiqamətli islahatların həyata keçirilməsi;
  - demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması;
  - struktur makroiqtisadi yenidəqirmaların həyata keçirilməsi;
  - demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması;
  - xammal xarakteri kəsb etdiyi,
- 

### **BÖLMƏ: 1203**

Ad	1203
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: MDB ölkələrində investisiya sferasında vəziyyət ilkin illərdə xarak-terizə olunurdu. (Çəki: 1)

- ticarət münasibətləri idxlatalatçılar tərəfindən ödəmələrin çevik surətdə həyata keçirilməməsilə
  - ödəmələrin ümumiyyətlə həyata keçirilməməsilə
  - müqə-vilə şərtlərinin pozulması ilə,
  - sanksiya sistemlərinin işləməməsilə
  - sərt büdcə məhdudiy-yət-ləri,
- 

Sual: MDB ölkələrində investisiya sferasında vəziyyət ilkin illərdə xarak-terizə olunurdu. (Çəki: 1)

- ticarət münasibətləri idxlatalatçılar tərəfindən ödəmələrin çevik surətdə həyata

keçirilməməsilə

- ödəmələrin ümumiyyətlə həyata keçirilməməsilə
  - müqəvvilə şərtlərinin pozulması ilə,
  - sanksiya sistemlərinin işləməməsilə
  - yüksək inflasiya səviyyəsi,
- 

Sual: MDB ölkələrində investisiya sferasında vəziyyət ilkin illərdə xarakəterizə olunurdu. (Çəki: 1)

- ticarət münasibətləri idxlətçilər tərəfindən ödəmələrin çevik surətdə həyata keçirilməməsilə
  - ödəmələrin ümumiyyətlə həyata keçirilməməsilə
  - müqəvvilə şərtlərinin pozulması ilə,
  - sanksiya sistemlərinin işləməməsilə
  - əksər müəssisələrin ağır maliyyə vəziyyəti
- 

Sual: MDB ölkələrin uzunmüddətli istifadə xarakterli istehlak malları bazarında mühüm yer tuturlar (Çəki: 1)

- Avropa
  - Ametika
  - Yaponiya
  - Şərqi Avropa
  - Şimali Avropa
- 

Sual: MDB ölkələrin uzunmüddətli istifadə xarakterli istehlak malları bazarında mühüm yer tuturlar (Çəki: 1)

- Avropa
  - Ametika
  - Yeni sənaye ölkələri Asiya
  - Şərqi Avropa
  - Şimali Avropa
- 

Sual: İri beynəlxalq kreditlər hansı ölkəyə təqdim edilməyib. (Çəki: 1)

- Belarus
  - Qazaxıstan
  - Qazaxıstan
  - Ukrayna
  - Gürcüstan
- 

Sual: Daha çox bu cür kredit cəlb edən ölkələr səhf cavab (Çəki: 1)

- Belarus
  - Qazaxıstan
  - Qırğızıstan
  - Ukrayna
  - Gürcüstan
-

Sual: Daha çox bu cür kredit cəlb edən ölkələr səhf cavab (Çəki: 1)

- Belarus
  - Ermənistan
  - Qırğızıstan
  - Ukrayna
  - Gürcüstan
- 

Sual: Hazırda beynəlxalq maliyyə bazarlarında aktiv surətdə iştirak edirlər. səhf cavab (Çəki: 1)

- Qırğızıstan
  - Moldova
  - Gürcüstan
  - Ermənistan
  - Belarus
- 

Sual: Hazırda beynəlxalq maliyyə bazarlarında aktiv surətdə iştirak edirlər. səhf cavab (Çəki: 1)

- Qazaxıstan
  - Moldova
  - Ermənistan
  - Gürcüstan
  - Azərbaycan
- 

Sual: Hazırda beynəlxalq maliyyə bazarlarında aktiv surətdə iştirak edirlər. səhf cavab (Çəki: 1)

- Belarus
  - Ukrayna
  - Gürcüstan
  - Moldova
  - Azərbaycan
- 

### **BÖLMƏ: 1301**

Ad	1301
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhf cavab. Azərbaycanın timsalında milli iqtisadiyyatın formallaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir: (Çəki: 1)

- SSRI-nin dağıılması nəticəsində Azərbaycanın müstəqil dövlətə çevrilməsi ilə bağlı meydana çıxan yeni problemlər;

- Ümumittifaq miqyasında həyata keçirilən təkrar istehsalın bir həlqəsi kimi çıxış edən təkrar istehsal prosesinin müstəqil xarakter daşımıası;
  - Ənənəvi istehsal əlaqələrinin qırılması,
  - vahid iqtisadi məkanın itirilməsi;
  - qlobal maliyyə böhranı
- 

Sual: Səhf cavab. Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir: (Çəki: 1)

- Azərbaycanın dünya təsərrüfat sisteminin müstəqil subyekti kimi çıxış etməsi;
  - Ölkəmizə erməni təzavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğalı nəti-cəsində iqtisadi potensialımızın xeyli hissəsinin təsərrüfat dövriyyəsindən çıx-ması,
  - milyondan çox əhalimizin köçkün vəziyyətinə düşməsindən meydana çıxan iqtisadi problemlər;
  - milyondan çox əhalimizin köçkün vəziyyətinə düşməsindən meydana çıxan siyasi problemlər;
  - qlobal maliyyə böhranı nəti-cəsində iqtisadi potensialımızın xeyli hissəsinin təsərrüfat dövriyyəsindən çıx-ması,
- 

Sual: Səhf cavab. Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir: (Çəki: 1)

- milyondan çox əhalimizin köçkün vəziyyətinə düşməsindən meydana çıxan hərbi problemlər;
  - milyondan çox əhalimizin köçkün vəziyyətinə düşməsindən meydana çıxan mənəvi problemlər;
  - Respublikamızın müharibə vəziyətində olması ilə bağlı «hərbi iqtisadiyyatın» prinsiplərinin bütçənin formalaşmasına təsiri;
  - Respublikamızın müharibə vəziyətində olması ilə bağlı «hərbi iqtisadiyyatın» prinsiplərinin bütçənin bölüşdürülməsinə təsiri;
  - Respublikamızın «milli iqtisadiyyatın» prinsiplərinin bütçənin bölüşdürülməsinə təsiri;
- 

Sual: Keçid dövründə Azərbay-canın möv-cud realliq-larının dərk edilməsində institutsiyal məktəbin əsas metodoloji üstünlüyü ondan ibarətdir ki, o, ümumən abstrakt nəzəri yanaşmaya üstünlük verən klassik, liberal monetar, marksist və s. cərəyanlardan fərqli olaraq amil-ləri də nəzərə alır. (Çəki: 1)

- sosial - psixoloqi,
  - sosial - hüquqi,
  - sosial-mənəvi empirik və ya konyuktur,
  - statistik
  - sosial – maliyyə
- 

Sual: Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir: (Çəki: 1)

- Respublikamızın bazar iqtisadi sisteminə keçməsi ilə bağlı yeni iqtisadi münasibətlərə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması zərurəti;
- Sistemin böhranına düşcar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri

- Əözlənilməklə böhrandan çıxış kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
- Sistemin böhranına düşar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri
  - Əözlənilməklə böhrandan çıxış kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - Sistemin böhranına düşar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri
  - Əözlənilməklə böhrandan sonra inkişaf kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - Sistemin böhranına düşar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri
  - Əözlənilməklə böhrandan sonra yeni etimal olunan böhrandan yan keçmək kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
- 

Sual: Səhf cavab. Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir: (Çəki: 1)

- Keçidin ilkin mər-hə-ləsində res-pub-likamızda sistemin transformasiyası ilə bağlı «şok terapiyası» rolunun se-cil-məsi nəticəsində ölkə daxilində iqtisadi proseslərin daha da xaotik xarakter ol-ma-sının aradan qaldırılması zərurəti;
  - Qiymətlərin vax-tın-dan tez birdən-birə liberallaşdırıldığı bir şə-ra-itin-də milli iqt-i-sadiyyatın iqtisadi təhlükəsizliyinin təmin edilməsi zərurəti;
  - xarici iqtisadi əlaqələrin vax-tın-dan tez birdən-birə liberallaşdırıldığı bir şə-ra-itin-də milli iqt-i-sadiyyatın iqtisadi təhlükəsizliyinin təmin edilməsi zərurəti;
  - qloballaşma proseslərinin milli iqtisa-diyyatın formalaşmasına neqativ təsirinin əücləndiyi bir şə-ra-itin-də milli iqt-i-sadiyyatın iqtisadi təhlükəsizliyinin təmin edilməsi zərurəti;
  - iqtisadi əlaqələrin vax-tın-dan tez birdən-birə qapanması bir şə-ra-itin-də milli iqt-i-sadiyyatın iqtisadi təhlükəsizliyinin təmin edilməsi zərurəti;
- 

## BÖLMƏ: 1302

Ad	1302
Suallardan	12
Maksimal faiz	12
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Səhf cavab. Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir: (Çəki: 1)

- ke-çidin ilkin mər-hə-ləsində respublikamızın perspektiv inkişaf yolu və sistem haq-qında xalqın va-hid bir hökmran ideyasının formalaşması;
  - xalqımızın milli men-taliteti,
  - həyat tər-tizi,
  - adət,
  - iqtisadi təcrübə
- 

Sual: Səhf cavab. Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl aşağıdakı amillərlə şərtlənir:

(Çəki: 1)

- ənənə,
  - din və s.
  - həyat tərzisi,
  - adət,
  - iqtisadi təcrübə
- 

Sual: Azərbaycanın ərazi istehsal sistemi neçə yerə bölünə bilər? (Çəki: 1)

- 1;
  - 2;
  - 3;
  - 4;
  - bölünə bilməz;
- 

Sual: Azərbaycanın ərazisi hansı iqtisadi miqyaslar üzrə istehsal sisteminə bölünə bilər?

(Çəki: 1)

- makro, mikro, mezo;
  - mikro meqo;
  - makro, mezo;
  - bölünə bilməz;
  - mikro, mezo;
- 

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidini təhlil edərkən neçə mərhələyə bölmək olar? (Çəki: 1)

- 5;
  - 2;
  - 3;
  - 4;
  - mərhələyə bölmək olmaz;
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə B<sup>2</sup> faza K-2-ə nə aid deyil? (Çəki: 1)

- 1660-1688
  - 1817-1851
  - 1973-2000/05
  - 1792-1817
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə Yeni rəqiblər -ə nə aid deyil? (Çəki: 1)

- Böyük Britaniya, Fransa
  - ABŞ və Almaniya
  - Yaponiya və Al
  - Çin
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə A<sup>3</sup> faza K-3-ə nə aid deyil? (Çəki: 1)

- 1688-1713
  - 1688-1713
  - 1851-1873
  - 2000/05 – 2025/30
  - 1713-1740
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə B<sup>3</sup> faza K-3-ə nə aid deyil? (Çəki: 1)

- 1713-1740
  - 1873-1897
  - 2025/30 – 2050/55
  - 1713-1740
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə neçə faza var? (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə hansı faza yoxdur? (Çəki: 1)

- A' fazası A' fazası
  - B' fazası
  - A<sup>2</sup> fazası
  - B<sup>2</sup> faza
  - S' fazası
- 

Sual: Müasir kapitalist dünya-iqtisadiyyatlarında “hegemonluq tsiklləri”, əsrlik trendlər və tsikllik ritmlərin qarşılıqlı əlaqəsinədə A' fazası hansıdır? (Çəki: 1)

- yüksələn hegemonluq və əsas iddiaçılar arasında kəskin konfliktlər dövrü
  - hegemonluq uğrunda qələbə əldə edilməsi yeni hegemon digər dövlətləri ötüb keçir hegemonluq uğrunda qələbə əldə edilməsi yeni hegemon digər dövlətləri ötüb keçir
  - Yetkin (və strukturca möhkəm) hegemonluq dövrü
  - Hegemonluğun tədrici tənəzzülü, hegemonluğa yeni iddiaçıların meydana çıxması dövrü
- 

## **BÖLMƏ: 1303**

Ad	1303
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin birinci mərhələsinə aiddir? (Çəki: 1)

- 1992-1994 cü illəri
  - 1990-1995 ci illər
  - 1992-1995 cü illəri
  - 1993-1995-ci illəri
  - 1993-1996 ci illəri
- 

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin ikinci mərhələsinə aiddir? (Çəki: 1)

- 1995-2000 cü illəri
  - 1995-1999-cü illəri
  - 1997-1999-ci illəri
  - 1994-1996 ci illəri
  - 1996-1998-ci illəri
- 

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin üçüncü mərhələsinə aiddir? (Çəki: 1)

- 1998-2000-ci illər
  - 1999-2003cü illər
  - 1996-2003 cü illəri
  - 1997-2003- ci illər
  - 2000-2005-ci illər
- 

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin dördüncü mərhələsinə aiddir? (Çəki: 1)

- 2001-2007
  - 2003 -2009
  - 2003-2010
  - 2005 -2010
  - 2003 indiyə qədər
- 

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçid mərhələsini necənci ildə başa vurub? (Çəki: 1)

- 2010
  - 2009
  - 2011
  - 2008
  - 2007
- 

Sual: Azərbaycanın timsalında milli iqtisadiyyatın formallaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl hansı amillə şərtlənir: (Çəki: 1)

- qlobal maliyyə böhranı
  - qlobal maliyyə böhranı nəti-cəsində iqtisadi potensialımızın xeyli hissəsinin təsərrüfat dövriyyəsindən çıx-ması,
  - Respublikamızın «milli iqtisadiyyatın» prinsiplərinin büdcənin bölüşdürülməsinə təsiri;
  - Sistemin böhranına düşcar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri əzələnilməklə böhrandan sonra yeni etimal olunan böhrandan yan keçmək kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - SSRI-nin dağıılması nəticəsində Azərbaycanın müstəqil dövlətə çevrilməsi ilə bağlı meydana çıxan yeni problemlər;
- 

Sual: Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl hansı amillə şərtlənir: (Çəki: 1)

- qlobal maliyyə böhranı
  - qlobal maliyyə böhranı nəti-cəsində iqtisadi potensialımızın xeyli hissəsinin təsərrüfat dövriyyəsindən çıx-ması,
  - Respublikamızın «milli iqtisadiyyatın» prinsiplərinin büdcənin bölüşdürülməsinə təsiri;
  - Sistemin böhranına düşcar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri əzələnilməklə böhrandan sonra yeni etimal olunan böhrandan yan keçmək kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - Ümumittifaq miqyasında həyata keçirilən təkrar istehsalın bir həlqəsi kimi çıxış edən təkrar istehsal prosesinin müstəqil xarakter daşımıası;
- 

Sual: Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl hansı amillə şərtlənir: (Çəki: 1)

- qlobal maliyyə böhranı
  - qlobal maliyyə böhranı nəti-cəsində iqtisadi potensialımızın xeyli hissəsinin təsərrüfat dövriyyəsindən çıx-ması,
  - Respublikamızın «milli iqtisadiyyatın» prinsiplərinin büdcənin bölüşdürülməsinə təsiri;
  - Sistemin böhranına düşcar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri əzələnilməklə böhrandan sonra yeni etimal olunan böhrandan yan keçmək kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - 9. Ənənəvi istehsal əlaqələrinin qırılması,
- 

Sual: Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl hansı amillə şərtlənir: (Çəki: 1)

- qlobal maliyyə böhranı
  - qlobal maliyyə böhranı nəti-cəsində iqtisadi potensialımızın xeyli hissəsinin təsərrüfat dövriyyəsindən çıx-ması,
  - Respublikamızın «milli iqtisadiyyatın» prinsiplərinin büdcənin bölüşdürülməsinə təsiri;
  - Sistemin böhranına düşcar olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri əzələnilməklə böhrandan sonra yeni etimal olunan böhrandan yan keçmək kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - vahid iqtisadi məkanın itirilməsi;
-

Sual: Azərbaycanın timsalında milli iqtisadiyyatın formalaşması qə-nu-nauyğunluqları və xüsusiyyətləri hər şeydən əvvəl hansı amillə şərtlənir: (Çəki: 1)

- global maliyyə böhranı
  - global maliyyə böhranı
  - Respublikamızın «milli iqtisadiyyatın» prinsiplərinin bütçənin bölüşdürülməsinə təsiri;
  - Sistemin böhranına düşər olmuş ölkədə iqtisadi təhlükəsizlik problemləri əözlənilməklə böhrandan sonra yeni etimal olunan böhrandan yan keçmək kon-sep-siyasının nəzəri əsaslarının işlənməsi zərurəti;
  - Azərbaycanın dünya təsərrüfat sisteminin müstəqil subyekti kimi çıxış etməsi;
- 

Sual: Səhf cavabı tapın. Keçid dövründə Azərbaycanın möv-cud realliq-larının dərk edilməsində institutsiyal məktəbin əsas metodoloji üstünlüyü ondan ibarətdir ki, o, ümumən abstrakt nəzəri yanaşmaya üstünlük və-rən klassik, liberal monetar, marksist və s. cərəyanlardan fərqli olaraq amil-lərri də nəzərə alır. (Çəki: 1)

- sosial - psixoloqi,
  - sosial - hüquqi,
  - sosial-mənə-vi emp-rrik və ya konyuktur,
  - statistik
  - hüquqi- maliyyə
- 

### **BÖLMƏ: 1401**

Ad	1401
Suallardan	15
Maksimal faiz	15
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhf cavab. Keçid dövründə formalaşan milli iqtisadiyyat aşağıdakı qüvvələrin fəa-liy-yətinin ümu-mi sosial-iqtisadi nəticəsi kimi formalaşır. (Çəki: 1)

- cəmiyyətdə sistem dəyişik-lər-in xüsusi şəraitinin
  - həyata keçi-rilən iqtisadi siyasetin
  - da-xili və xarici amil-lərin,
  - habelə siyasi qüvvələrin
  - sosial münasibətlərin
- 

Sual: Səhf cavab. Məlumdur ki, keçid mərhələsində olan hər hansı bir ölkə kimi Azərbaycanda formalaşan qarışiq iqtisadiyyat modelinin xarakteri hər şeydən əv-vəl aşağıdakılardan asılı olaraq müxtəlif ola bilər. (Çəki: 1)

- Məlumdur ki, keçid mərhələsində olan hər hansı bir ölkə kimi Azərbaycanda formalaşan qarışiq iqtisadiyyat modelinin xarakteri hər şeydən əv-vəl aşağıdakılardan asılı olaraq müxtəlif ola bilər.
- milli iqtisadiyyatın formalaşmasını şərt-i-lən-dirən tarixi,
- milli iqtisadiyyatın formalaşması çoxukladlığından
- siyasi amil-lərdən həyata keçirilən isla-hatlar modelindən,

- müx-təlif mülkiyyət forma-larıının nisbətlərindən,
- 

Sual: Keçid dövründə Azərbaycanın mövcud realliq-larının dərk edilməsində institutsional məktəbin əsas metodoloji üstünlüyü ondan ibarətdir ki, o, ümumən abstrakt nəzəri yanaşmaya üstünlük və-rən klassik, liberal monetar, marksist və s. cərəyanlardan fərqli olaraq amil-iətri də nəzərə alır. (Çəki: 1)

- sosial - psixoloçı,
  - sosial - hüquqi,
  - sosial-mənəvi emprik və ya konyuktur,
  - statistik
  - sosial – maliyyə
- 

Sual: Azərbaycan iqtisadiyyatının 4-cü mərhələsinə aiddir? (Çəki: 1)

- XX əsrin əvvəllərini əhatə edir;
  - iqtisadiyyatın inkişafı sənaye sahələrinə yönəldilib;
  - XX əsrin sonu XXI əsrin əvvəllərini əhatə edir;
  - sosialist təsərrüfat sisteminin mövcud olması;
  - iqtisadi və siyasi müstəqillik əldə etməsi;
- 

Sual: Azərbaycan iqtisadiyyatının 2-ci mərhələsinə aiddir? (Çəki: 1)

- XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edir;
  - XIX əsrin əvvəllərini əhatə edir;
  - sosialist təsərrüfat sisteminin təşəkkül dövrü idi;
  - belə bir mərhələ yoxdur;
  - iqtisadi və siyasi müstəqillik dövrü;
- 

Sual: İlk olaraq LUayt mədəni təkamüldə iki mərhələ: “primitiv” cəmiyyət və sivilizasiya, həmçinin mərhələli keçidin realizasiyasında 3 inqilabı –fərqləndirmişdir Nə aid deyil? (Çəki: 1)

- Aqrar
  - yanacaq
  - “nüvə yanacağı”
  - “sənaye yanacağı”
- 

Sual: MFridin konsepsiyasında sosial təkamülün neçə səviyyəsi fərqləndirilir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: MFridin konsepsiyasında sosial təkamülün 4 səviyyəsi fərqləndirilir: Nə aid deyil? (Çəki: 1)

- eqlitar,
- təbəqələşmə,

- təbəqələşmiş cəmiyyət,
  - dövlət
  - hakimiyyət
- 

Sual: RAdams hakimiyyətin formalarının təkamülü prosesinə enerji üzərində nəzarətin artımı aspektində yanaşmış və sosial integrasiyanın neçə səviyyəsini göstərmişdir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 6
- 

Sual: RAdams hakimiyyətin formalarının təkamülü prosesinə enerji üzərində nəzarətin artımı aspektində yanaşmış və sosial integrasiyanın 6 səviyyəsini göstərmişdir: Nə aid deyil? (Çəki: 1)

- Lokal qruplar
  - Əyalət
  - Ştat/krallıq
  - Milli səviyyə
  - Xalq səviyyəsi
- 

Sual: RAdams hakimiyyətin formalarının təkamülü prosesinə enerji üzərində nəzarətin artımı aspektində yanaşmış və sosial integrasiyanın 6 səviyyəsini göstərmişdir: Nə aid deyil? (Çəki: 1)

- Əyalət
  - Ştat/krallıq
  - Beynəlmillələşmə səviyyəsi
  - Dünya səviyyəsi
  - Xalq səviyyəsi
- 

Sual: KMarks kapitalizməqədərki dövrü neçə mərhələyə bölmüşdür: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: 68KMarks kapitalizməqədərki dövrü üç mərhələyə bölmüşdür ki, hər bir mərhələni də dövlətçiliyə keçidin müstəqil modeli kimi qəbul etmək olar: Nə aid deyil? (Çəki: 1)

- asiya,
  - antik
  - alman
  - ingilis
-

Sual: KMelloti təkamül variantlarının sayını neçəyə çatdırır: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: KMelloti təkamül variantlarının sayını 5-ə çatdırır: Nə aid deyil? (Çəki: 1)

- “rus” yolu
  - arxaik alman modeli
  - asiya,
  - antik
  - ingilis
- 

### **BÖLMƏ: 1402**

Ad	1402
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Azərbaycan iqtisadiyyatının 3-cü mərhələsinə aiddir? (Çəki: 1)

- XX əsrin əvvəllərini əhatə edir;
  - sosialist təsərrüfat sisteminin təşəkkül dövrü idi;
  - iqtisadi müstəqillik dövrü idi;
  - siyasi müstəqillik dövrü idi;
  - XIX əsrin sonlarını əhatə edir;
- 

Sual: Azərbaycan iqtisadiyyatının 1-ci mərhələsinə aiddir? (Çəki: 1)

- XXI əsrin əvvəllərini əhatə edir;
  - iqtisadi müstəqillik dövrü idi;
  - belə bir mərhələ yoxdur;
  - XX əsrin sonunu əhatə edir;
  - sosialist təsərrüfat sisteminin təşəkkül dövrü idi;
- 

Sual: Azərbaycanın ərazisində neçə makroistehasl sistemi mövcuddur? (Çəki: 1)

- 1;
  - 3;
  - 4;;
  - 2
  - yoxdur;
-

Sual: Azərbaycanın makroistehsal sisteminə aiddir? (Çəki: 1)

- sənaye və kənd təsərrüfatı;
  - aqrar sənaye və kənd təsərrüfatı;
  - aqrar sənaye kompleksi, tikinti;
  - tikinti, sənaye;
  - sənaye və aqrar sənaye sistemləri;
- 

Sual: Azərbaycanın ərazi istehsal sistemi neçə yerə bölünə bilər? (Çəki: 1)

- 1;
  - 3
  - 2;
  - 4;
  - 5
- 

Sual: KMelloti təkamül variantlarının sayını 5-ə çatdırır: Nə aid deyil? (Çəki: 1)

- "rus" yolu
  - arxaik alman modeli
  - asiya,
  - antik
  - ingilis
- 

Sual: VOyken (1891-1950) tarixi dövrlənmədə əsas kriteri kimi təsərrüfatın idarəedilməsi formasını götürməyi təklif edirdi. Bu yanaşma öz məntiqi köklərini "Təsərrüfatın ideal tipləri" konsepsiyasından götürmüştür. İdarəetmə baxımından VOyken neçə növü fərqləndirir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Neoliberallar birinci növə Mərkəzləşdirilmiş idarəetmə təsərrüfatı (totalitarizm) aşağıdakları aid edirlər: Nə aid deyil? (Çəki: 1)

- İcma
  - Quldarlıq
  - Qədim Misir təsərrüfatları
  - Qədim Roma təsərrüfatları
  - Feodal
- 

Sual: Neoliberallar birinci növə Mərkəzləşdirilmiş idarəetmə təsərrüfatı (totalitarizm) aşağıdakları aid edirlər: Nə aid deyil? (Çəki: 1)

- Feodalizm
- Nasist kapitalist təsərrüfatı
- Sosializm
- Qədim Babilistan təsərrüfatları
- Qədim Misir təsərrüfatları

---

Sual: Sosial-bazar təsərrüfatını liberallar ideal tip hesab edirlər Neoliberalizmin əsas ideoloqlarından biri – VRepke (1899-1967) həmin təsərrüfata xas olan əsas cəhətləri aşağıdakı kimi sıralayır: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Sosial-bazar təsərrüfatını liberallar ideal tip hesab edirlər Neoliberalizmin əsas ideoloqlarından biri – VRepke (1899-1967) həmin təsərrüfata xas olan əsas cəhətləri aşağıdakı kimi sıralayır: Nə aid deyil? (Çəki: 1)

- Personalizm (kollektivizmin əksinə olaraq)
  - Azadlıq (hakimiyyətin təmərgüzləşməsinin əksinə olaraq)
  - Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq)
  - İradəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq)
  - mərkəzçilik (qeyri-mərkəzçiliyin əksinə olaraq)
- 

Sual: Alman tarixi məktəbinin parlaq nümayəndələrindən biri olan FList sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir: (Çəki: 1)

- 3
  - 2
  - 5
  - 4
  - 7
- 

Sual: Alman tarixi məktəbinin parlaq nümayəndələrindən biri olan FList sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin 5 mərhələsini fərqləndirir: Nə aid deyil? (Çəki: 1)

- Vəhşilik
  - Maldarlıq
  - Əkinçilik
  - Əkinçilik-manufaktura
  - Ovçuluq
- 

Sual: Alman tarixi məktəbinin parlaq nümayəndələrindən biri olan FList sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin 5 mərhələsini fərqləndirir: Nə aid deyil? (Çəki: 1)

- Maldarlıq
  - Əkinçilik
  - Əkinçilik-manufaktura
  - Əkinçilik-manufaktura-kommersiya
  - Ovçuluq
- 

Sual: Yəni keçid – birbaşa ekstensiv inkişafın potensialından asılıdır və bu nöqtəyi-nəzərdən də 5 mərhələni fərqləndirmək olar: Nə aid deyil? (Çəki: 1)

- Qapalı (təcrid olunmuş) cəmiyyət

- Geniş təsərrüfat (sənətkarlığın ilkin yaranışı)
  - Rayon təsərrüfatı (şəhər və kənd arasında mübadilənin genişlənməsi)
  - Milli təsərrüfat (manufakturaların meydana gəlməsi)
  - Kənd təsərrüfat (manufakturaların meydana gəlməsi)
- 

